



## Körpədən pensiyaçıya, tələbədən aliməcən...



### Ölkədə yaşından və işindən asılı olmayaraq heç kim Prezidentin növbəti sosial paketindən kənar qalmayıb

Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların maraqları, rifahı dayanır. Birbaşa mətləbə keçərək vurğulayacağı ki, Prezident İlham Əliyevin bu il yanvarın 5-də və 13-də imzaladığı sərəncam və fərmanlar öz təsdiqini tapmış bu həqiqətin daha bir aydın təzahürüdür.

Dövlət başçısı hələ neçə il bundan əvvəl bildirmişdi ki, ölkənin iqtisadi gücü artıqca insanların sosial müdafiəsi daha da güclənəcək, onların maddi rifah halına daha çox vəsait ayrılacaq. Hər sahədə verdiyi vədə sadıq qalan, sözü də imzası qədər etibarlı olan Prezidentimiz artıq dördüncü sosial paketi ilə bunu bir daha sübut etdi. Həm də qeyd edək ki, bu sosial paket heç də sadə bir dövrdə təqdim olunmur. Belə ki, dünya pandemiyadan sonra çətin bir zamanda yaşayır. Ən inkişaf etmiş ölkələr belə, bir çox problemlərlə mübarizədədir. Azərbaycan dünyanın ayrılmaz hissəsi olduğundan həmin çətinliklər müəyyən qədər bizdən də yan keçməyib. Lakin dövlətin apardığı düzgün, müdrik sosial-iqtisadi siyasət nəticəsində ölkə təzəcə başa vur-

duğumuz 2022-ci ili uğurla yola saldı. Üstəlik, biz erməni vandallarının vuran qoyduğu kənd və şəhərlərimizi yenidən tikib qururuq. Bu işə olduqca böyük vəsait tələb edən bir işdir. Bununla belə, hər bir vətəndaşın dolanışığı, güzəranı dövlətin diqqət mərkəzindədir. Bəli, hər bir vətəndaşın! Dövlət başçısının son günlərdə imzaladığı sözlügedən sənədlərə bir daha diqqətlə baxsaq görərik ki, əhalinin heç bir təbəqəsi yaddan çıxmayıb. İxtiyar yaşlı pensiyaçıdan körpə uşağı olan ailələrə, alimlərdən tələbələrə, müxtəlif idarələrə və təşkilatlarda çalışan işçilərdən dövlət qarşısında xidmətlərinə görə fəxri ad almış şəxslərə, minlərlə insan yeni paketdən yararlanıb. Sağlamlıq imkanları məhdud olan uşaqlardan böyüklərə, hətta onlara qulluq edənlərə də unudulmayıb. Qürur yerimiz olan şəhid ailələrinin birincilər sırasında yad düşməsi təbii və təqdirəlayiqdir. İkinci Dünya müharibəsi iştirakçılarına, vaxtilə Əfqanıstanda beynəlmillət borcunu yerinə yetirərək həlak olan hərbi qulluqçuların ailələrinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı əlilliyi olanlara və digərlərinə dəstək də sosial paketdə öz əksini tapıb.

→ 4

### Yeni qanun partiyalararası sağlam rəqabəti gücləndirəcək

Nəzərə almaq lazımdır ki, "Siyasi partiyalar haqqında" qanunun 6.1-ci maddəsinin tələbinə uyğun olaraq hər bir partiyanın dövlət qeydiyyatına alınması üçün azı 5 min nəfər üzvünün olması şərtidir. Bu kimi şərtlər həm partiyaların aktivləşməsinə səbəb olacaq, həm də vətəndaşların siyasiləşməsinə stimullaşdıracaq. Vətəndaşların siyasi biganəliyi, apolitik əhvali-ruhiyyəsi yavaş-yavaş aradan qalxacaq, peşəkar siyasi fəaliyyətlə məşğul olmaq istəyən, siyasi karyerasını inkişaf etdirmək istəyən fərdlər üçün yeni imkanlar yaranacaq.

→ 5

### Azərbaycanda idmanın kütləvililiyi təmin edilib

Prezident İlham Əliyev bəyan etdi ki, ölkəmiz Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindədir

Azərbaycanda idmanın inkişafı naminə həyata keçirilən tədbirlər dövlətin bu sahəyə xüsusi diqqət və qayğısının təzahürüdür. Ölkəmizdə idman siyasəti uğurla aparılır. Bu sahə bir çox cəhətdən xüsusi əhəmiyyət kəsb edir.

Əvvəla, idman yeni sağlam nəslin yetişdirilməsində müstəsna rol oynayır. Eyni zamanda idman gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması işində böyük əhəmiyyət

kəsb edir. Sevincidir ki, hazırda idmançılarımız dünyanın ən mötəbər turnirlərində uğurla çıxış edərək ölkəmizin adını uca tuturlar. Atletlərimiz müxtəlif yarışlarda idmanın olimpiya və qeyri-olimpiya növləri üzrə ölkəmizi şərəflə təmsil edir və Azərbaycanın idman şöhrətini artırır.

Milli Olimpiya Komitəsi (MOK) fəaliyyətini həmişə olduğu kimi, indi də uğurla davam etdirir, ölkə idmanının inkişafı naminə yeni-yeni addımlar atır.

→ 4

## İndi də "ağıllı bağ"



→ 7

### Milli mübarizə yüksək əzmlə davam edir

Laçın-Xankəndi yolundakı aksiya monitoring, təftiş, qanunsuz istismarın dayandırılması tələbləri yerinə yetirilənə qədər dayandırılmayacaq

Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri bir aydan çoxdur ki, Laçın-Xankəndi yolunda milli mübarizələrini davam etdirirlər.

Ötən il dekabrın 12-dən etibarən əksəriyyətini gənclər təşkil edən

ekofəallarımız Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasında separatçı rejimin təbii sərvətlərini talamasına, ekologiyamıza qarşı terror törətməsinə, "Qızılulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarını həyata keçirməsinə qarşı etiraz edirlər.

İctimai dəstəyin durmadan artdığı bu aksiyada iştirakçılar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması tələbi ilə, "Azərbaycan oyaqdır, sərvətinə dayağıdır!", "Ekoloji cinayətə son!", "Mina terroruna son!" və sair kimi şüarlar səsləndirirlər.

→ 6

### Həmrəyliyimizin ünvanına çevrilən Laçın yolu

Könüllü fəallarımızın etiraz aksiyası sərvətlərimizin istismarının və Qarabağa silah daşınmasının qarşısını alıb, Fransanı işə rüsvay edib

Qeyri-hökumət təşkilatları təmsilçilərinin, könüllü gənclərimizin Xankəndi-Laçın yolunda keçirdikləri aksiyanın artıq bir ayı geridə qaldı.

Daha dəqiq desək, bu gün aksiyanın 34-cü günüdür. Rusiya sülhməramlılarının müvəqqəti

yerləşdikləri Qarabağ iqtisadi rayonundakı təbii sərvətlərimizin istismarına və ekologiyaya vurulan zərərə etiraz edən fəallar havaların qarlı və şaxtılı olmasına baxmayaraq, aksiyasını yüksək əzmlə və qətiyyətlə davam etdirirlər.

→ 6





"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq **qərara alır**:

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında" 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

*İlham ƏLİYEV,*  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 23 dekabr 2022-ci il*

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 7, maddə 1202, № 8, maddə 1369, № 11, maddə 1681, № 12, maddə 1908; 2020, № 5, maddə 515, № 7, maddələr 822, 832, 839, 843, № 12 (I kitab), maddələr 1423, 1435; 2021, № 1, maddə 8, № 4, maddə 307, № 6 (I kitab), maddələr 556, 558, № 7 maddə 711, № 8, maddə 894, № 11, maddə 1206, № 12, maddə 1335; 2022, № 6, maddə 580, № 8, maddələr 824, 828, 833) aşağıdakı dəyişikliklər edilsin:

1. 144.2-1-ci maddədə "məqsədilə "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyestrində məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin olunmalıdır" sözləri "bu Məcəllənin 148.3-cü maddəsinə uyğun olaraq təmin olunur" sözləri ilə əvəz edilsin.

2. 144.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi üzərindən ötürülməsi elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə olan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün örizə hesab olunur."

3. 148.2-1-ci maddə ləğv edilsin.

4. 148.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"148.3. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlakla dair çıxarışın, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yükünlüyünə) dair məlumatların notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən öldü edilməsini, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin notisi orqanlara qaydada (və ya) təsdiq edilməsi və həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin təsdiqləndikdən dərhal sonra elektron formada daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərlə daşınmaz əmlakın dövlət reyestrində elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistemlər vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır."

5. 491.2-ci maddəyə aşağıdakı məzmununda ikinci və üçüncü cümlələr əlavə edilsin:

"Beh haqqında razılaşma daşınmaz əmlakla sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlakla sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir."

*İlham ƏLİYEV,*  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 29 noyabr 2022-ci il*

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I ki-

tab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894, № 11, maddə 1208, № 12, maddələr 1306, 1334; 2022, № 1, maddə 2, № 2, maddə 89, № 4, maddə 293, № 5, maddə 435, № 7, maddələr 694, 699, 703, № 8, maddələr 822, 825, 828; Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 617-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddəyə "562.2." rəqəmlərindən sonra "562-1," rəqəmləri əlavə edilsin.

2. Aşağıdakı məzmununda 562-1-ci maddə əlavə edilsin:

"Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 667-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" 2016-cı il 15 fevral tarixli 795 nömrəli və "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 667-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

- 1.1. Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 562-1.1-ci və 562-1.2-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
- 1.2. həmin Məcəllənin 562-1.1-ci və 562-1.2-ci (birinci halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;
- 1.3. həmin Məcəllənin 562-1.2-ci (ikinci halda) maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.

2. "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155, № 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36, № 4, maddə 317, № 5, maddə 444, № 6 (I kitab), maddələr 565, 575, № 7, maddələr 724, 728, 741, № 10, maddə 1101, № 12, maddələr 1407, 1423; 2022, № 1, maddə 28, № 2, maddə 111, № 4, maddələr 313, 323, № 5, maddə 473, № 8, maddələr

837, 861, 897) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.1-ci bəndə "562.2-ci," sözlərindən sonra "562-1.1-ci, 562-1.2-ci (hər iki halda)," sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmununda 4.46-1-ci və 4.46-2-ci bəndlər əlavə edilsin:

"4.46-1. həmin Məcəllənin 562-1.1-ci və 562-1.2-ci (birinci halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

4.46-2. həmin Məcəllənin 562-1.2-ci (ikinci halda) maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur."

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddə-

lər 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728, № 10, maddə 1146; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 noyabr tarixli 1874 nömrəli, 28 noyabr tarixli 1890 və 1892 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3-cü hissəsinə "162.2-ci" sözlərindən sonra ", 163-cü, 562-1.1-ci" sözləri əlavə edilsin və həmin hissədən ", 163-cü maddəsinə" sözləri çıxarılsın;

3.2. 9-cü hissədə "və 562.2-ci" sözləri ", 562.2 və 562-1.2-ci" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 667-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

*İlham ƏLİYEV,*  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 14 yanvar 2023-cü il*

Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir

"Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsviri

#### Maddə 1. Medalın ümumi təsviri


"Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuca çəkilmiş diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

#### Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli lövhənin üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.

2.2. Xarici və daxili çevrələrin arasında dekorativ naxış təsvir olunmuşdur. Daxili çevrənin içərisində saqlı yerləşmiş, yuxarı tərəfinin küncləri çevrə ilə kəsilmiş, üfüqi vəziyyətdə olan qövsəli əhatə olunmuş, aşağı tərəfi iti bucaq olan qalxan, qalxanın arxasına tiyələri aşağı baxan, bir-birinə çarpazlaşdırılmış vəziyyətdə iki qılnc, qalxanın ortasına Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuşdur. Qalxanın dövrəsi bütün perimetri boyunca qabartma üsulu ilə lentlə əhatə olunmuş və lentin üzərində eyni üsulla səkkiz nöqtə təsvir edilmişdir.

2.3. Lövhənin aşağı hissəsinin mərkəzində ortada ulduz daha böyük olmaqla



üç səkkizguşəli ulduz təsvir olunmuşdur. Ulduzun sol tərəfindən başlayaraq qövs boyunca "DAXİLİ İŞLƏR ORQANLARINDA XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri yazılmışdır. Ulduzların və sözlərin arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

2.4. Medalın ön tərəfinin səthi hamarlıdır, bütün elementlər və yazılar rilyefli olaraq qabarıqdır, qızılı rəngdədir.

#### Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

#### Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün element olan 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin yuxarı hissəsinə üzərində palıd çələngi təsvir olunmuş 40 mm x 5.5 mm ölçülü qızılı rəngli metal lövhə bərkidilmişdir.

4.3. Xara lentin mərkəzində 9 mm enində boz rəngli saqlı zolaq, boz rəngli zolaqdan lentin sol və sağ kənarlarına doğru ardıcıl olaraq 2 mm enində qızılı rəngli, 9 mm enində tünd göy rəngli, 1 mm enində tünd qırmızı rəngli və 2 mm enində tünd göy rəngli saqlı zolaqlar təsvir olunmuşdur.

4.4. Medal paltarın yaxasına bərkidilmək üçün element olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir

"Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ

#### Maddə 1. Təltif edilən şəxslər

"Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi fərqlənən, daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən

Azərbaycan Respublikası daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşları təltif edirlər.

#### Maddə 2. Təltif edən orqan

"Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu

maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edirlər.

#### Maddə 3. Taxılma qaydası

"Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sağ tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

*Bakı şəhəri, 30 dekabr 2022-ci il*



"Milli arxiv fondu haqqında", "Dövlət qulluğu haqqında", "Mülki dövryyədə olmasına yol verilməyən (mülki dövryyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Dövlət sirri haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

## Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü, 18-ci, 19-cu və 20-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

**Maddə 1.** "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 404; 2002, № 12, maddə 706; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2006, № 2, maddə 64, № 12, maddə 1005; 2007, № 1, maddə 4; 2009, № 5, maddə 308; 2010, № 7, maddə 579; 2011, № 2, maddə 71; 2012, № 11, maddə 1038; 2013, № 6, maddə 615; 2015, № 11, maddə 1280; 2017, № 5, maddə 690; 2018, № 10, maddə 1965; 2019, № 3, maddə 378, № 7, maddə 1183; 2021, № 6 (I kitab), maddə 543; 2022, № 8, maddə 826) 8-ci maddəsinin üçüncü hissəsinə "dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, miqrasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər, fəvqəladə hallar və müdafiə sahəsində fəaliyyət göstərən dövlət" sözləri "müvafiq icra hakimiyyəti" sözləri ilə əvəz edilsin.

**Maddə 2.** "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə

1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785; 2017, № 5, maddə 726, № 6, maddə 1054, № 7, maddə 1267, № 8, maddə 1513, № 11, maddə 1974, № 12 (I kitab), maddə 2192; 2018, № 2, maddələr 158, 159, № 3, maddə 392, № 5, maddələr 864, 880, № 6, maddə 1191, № 7 (I kitab), maddələr 1383, 1428; 2019, № 1, maddə 8; 2020, № 7, maddələr 828, 851, 856, № 11, maddə 1322, № 12 (I kitab), maddələr 1425, 1427; 2021, № 2, maddə 114, № 7, maddə 703, № 8, maddələr 898, 900, 902; 2022, № 1, maddə 6) 2.3-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. birinci hissədə "Prokurorluq, ədliyyə, müdafiə, fəvqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında" sözləri "Prokurorluqda, xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarında" sözləri ilə əvəz edilsin;

2.2. ikinci hissədən "(Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla)" sözləri çıxarılın və həmin hissədə "hərbi və ya xüsusi" sözləri "xüsusi (hərbi, diplomatik)" sözləri ilə əvəz edilsin.

**Maddə 3.** "Mülki dövryyədə olmasına yol verilməyən (mülki dövryyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 55; 2006, № 2, maddə 73; 2007, № 6, maddə 562; 2012, № 7, maddə 670; 2013, № 11, maddə 1315; 2014, № 6, maddə 601; 2017, № 5, maddə 692, № 6, maddə 1039, № 12 (I kitab), maddə 2216; 2022, № 8, maddə 823) 4-cü maddəsində ", xüsusi dövlət mühafizə xidməti" sözləri "orqanların, müvafiq icra hakimiyyəti orqanının təhlükəsizliyini təmin edən orqan, xüsusi rabitə və informasiya təh-

lükəsizliyi, strateji obyektlərin mühafizəsi" sözləri ilə əvəz edilsin.

**Maddə 4.** "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 882; 2006, № 2, maddə 65, № 11, maddə 925; 2008, № 8, maddə 699; 2013, № 6, maddə 596; 2014, № 7, maddə 762; 2015, № 5, maddə 492; 2018, № 7 (I kitab), maddə 1401, № 11, maddə 2222; 2022, № 5, maddə 430) 5.4.3-cü maddəsində "dövlət mühafizəsi obyektlərinin" sözləri "müvafiq icra hakimiyyəti orqanlarının əsasnamələrində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və strateji obyektlərin" sözləri ilə əvəz edilsin.

**Maddə 5.** "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 559; 2008, № 7, maddə 602; 2014, № 4, maddə 334; 2017, № 5, maddə 688; 2019, № 7, maddə 1178; 2020, № 7, maddə 830; 2021, № 8, maddə 896) 6.2-ci maddəsində "dövlət mühafizə obyektlərinə" sözləri "müvafiq icra hakimiyyəti orqanlarının əsasnamələrində göstərilən mühafizə olunan şəxslərə" sözləri ilə əvəz edilsin.

**Maddə 6.** "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 23; 2022, № 3, maddə 191) 3-cü maddəsində "dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması" sözləri "müvafiq icra hakimiyyəti orqanlarının əsasnamələrində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və strateji obyektlərin təhlükəsizliyinin, xüsusi rabitənin və informasiya təhlükəsizliyinin təmin edilməsi" sözləri ilə əvəz edilsin.

*İlham ƏLİYEV,*  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 2 dekabr 2022-ci il*

"Milli arxiv fondu haqqında", "Dövlət qulluğu haqqında", "Mülki dövryyədə olmasına yol verilməyən (mülki dövryyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Dövlət sirri haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 668-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2004-cü il 5 noyabr tarixli 139 nömrəli, "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2007-ci il 21 iyun tarixli 596 nömrəli və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə" 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

## Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cü maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Milli arxiv fondu haqqında", "Dövlət qulluğu haqqında", "Mülki dövryyədə olmasına yol verilməyən (mülki dövryyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Dövlət sirri haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 668-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinin birinci hissəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.2. "Mülki dövryyədə olmasına yol verilməyən (mülki dövryyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun 5.4.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur;

1.4. "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur;

1.5. "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarını sola-

hiyyotlarını həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. "Milli arxiv fondu haqqında", "Dövlət qulluğu haqqında", "Mülki dövryyədə olmasına yol verilməyən (mülki dövryyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Dövlət sirri haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 668-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518; 2018, № 2, maddə 170, № 11, maddə 2249; 2019, № 1, maddə 75, № 8, maddə 1403; 2020, № 1, maddə 7, № 7, maddə 871, № 11, maddə 1348, № 12 (I kitab), maddə 1480; 2021, № 7, maddə 732, № 8, maddə 911, № 9, maddə 982; 2022, № 4, maddə 303) aşağıdakı məzmununda 3.2-2-ci bənd əlavə edilsin:

"3.2-2. həmin Qanunun 2.3-cü maddəsinin birinci hissəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur";

4. "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 903; 2007, № 3, maddə 229, № 6, maddə 607; 2014, № 7, maddə 799; 2017, № 5, maddə 774; 2018, № 11, maddə 2268) aşağıdakı dəyişikliklər edilsin:

4.1. aşağıdakı məzmununda 2.2-1-ci bənd əlavə edilsin: "2.2-1. həmin Qanunun 5.4.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur";

4.2. 3.5-1-ci bənddə "və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri ", Azərbaycan

Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (həmin Xidmətə və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə münasibətdə) və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin;

4.3. 3.6-cı bənddə "Dövlət mühafizə obyektlərinin və mühafizə olunan" sözləri "Əsasnamələrində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və strateji" sözləri ilə, "Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirir" sözləri "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi həyata keçirir" sözləri ilə əvəz edilsin;

4.4. 3.7-ci bənddə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin öz strukturlarında Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

5. "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 596 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 609; 2017, № 3, maddə 353) aşağıdakı məzmununda 2.3-1-ci bənd əlavə edilsin:

"2.3-1. həmin Qanunun 6.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur";

6. "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 50; 2022, № 3, maddə 227) 3.3-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergüli işarəsi ilə əvəz olunmuş və aşağıdakı məzmununda 3.4-cü bənd əlavə edilsin:

"3.4. həmin Qanunun 3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur".

*İlham ƏLİYEV,*  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 14 yanvar 2023-cü il*

"Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

## Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq **qərara alır**:

**Maddə 1.** "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12

(I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506, № 11, maddələr 1324, 1325, № 12 (I kitab), maddələr 1428, 1430; 2021, № 1, maddə 9, № 12, maddələr 1322, 1324, 1325; 2022, № 6, maddə 590, № 7, maddə 711; Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 623-VIQD nömrəli Qanunu) 2-ci maddəsinə "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı" hissəsindən sonra aşağıdakı məzmununda yeni hissə əlavə edilsin:

"Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" yubiley medalı:"

**Maddə 2.** "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

**Maddə 3.** "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" təsdiq edilsin (*əlavə olunur*).

*İlham ƏLİYEV,*  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 27 dekabr 2022-ci il*

"Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 762-VIQD nömrəli Qanununun tətbiqi haqqında

## Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cü maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 762-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 762-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə"nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

*Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir*

## "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ

**Maddə 1. Təltif edilən şəxslər**  
"Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsuruz fəaliyyəti ilə fərqlənən hakimlər, məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sistemində inkişafına töhfə vermiş şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilir.

**Maddə 2. Təltif edilən orqan**  
"Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-

2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilir.

**Maddə 3. Taxılma qaydası**  
"Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı döşün





# Azərbaycanda idmanın kütləviliyi təmin edilib

Prezident İlham Əliyev bəyan etdi ki, ölkəmiz Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindədir

Əvvəli 1-ci sahə.

Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən bununla bağlı deyib ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı durmadan artır: "İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Doğrudan da, böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərən, öz gücünü təsdiqləmək asan məsələ deyil. İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir... Sevincirici hal ondan ibarətdir ki, bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksləri yaradılmışdır, bu proses davam etdirilir. Eyni zamanda biz Bakı şəhərində ən möhtəməl idman yarışlarını qəbul etmi-

şik və yeni yarışları qəbul edəcəyik. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindədir".

Ötən il Azərbaycan idman tarixinə daha bir möhtəşəm qələbə yazıldı. Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarını 99 medalla bitirib və 56 ölkə arasında 4-cü yeri tutub. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü bürüncdür. Azərbaycan yığması medallarını 19 növdə - gülüş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoyutma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvando (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikkoksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlicə (1 qızıl, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), parastolüstü tennis (1 bürünc), voleibol (1 bürünc) və futbolda (1 bürünc) oldu.

Prezidentin söylədiyi kimi, qalib ölkənin idmançıları qəhrəman kimi mübarizə aparıb bayrağımızı ən yüksək kürsülərdə dalğalandırdılar. Döyüş meydanlarında öldürülmüş qələbə idman yarışlarında da özünü eks etdirdi. Azərbaycan idmançıları İslamiadadan Vətənə zəfərlə qayıtdılar: "Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yeri layiq görü-

müşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas həyətə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq, əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir".

Bu gün işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzürdə Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş abadlıq-quruculuq işləri gedir. Azad edilmiş ərazilərdə müasir tələblərə cavab verən idman infrastrukturunun qurulması da əsas diqqət mərkəzindədir. Heç şübhə yoxdur ki, tezliklə ölimpiya idman komplekslərinin inşa ediləcəyi əsas məkanlardan biri də işğaldan azad edilən ərazilərimiz olacaq.

Avarçəkəməndə tutmuş güleş, şahmatdan başlanmış müxtəlif digər intellektual və komanda oyunlarına qədə, eləcə də bir çox digər idman növündə Azərbaycanı layiqincə təmsil edəcək yeni idmançılar nəslini işğaldan

Elçin CƏFƏROV,  
"Azərbaycan"

## SOCAR-da akademik Xoşbəxt Yusifzadənin doğum günü münasibətilə tədbir keçirilib



Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) 2023-cü il yanvarın 14-də SOCAR-ın birinci vitse-prezidenti, görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin doğum günü münasibətilə tədbir keçirilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cəbraylov əlamətdar gününə münasibətilə akademik Xoşbəxt Yusifzadəni təbrik edib, Azərbaycanın iqtisadi tərəqqisində neft-qaz sənayesinin və neftçilərin rolu haqqında diqqətə çatdırıb. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində görkəmli alimin əməyi böyük rəğbət göstərildiyini qeyd edən nazir akademik Xoşbəxt Yusifzadənin ölkəmizdə əvəzsiz xidmətlərinin Azərbaycan xalqının Ümmümilli Lideri Heydər Əliyev tərəfindən daim yüksək qiymətləndirildiyini, bu gün də ölkə rəhbərliyinin görkəmli neftçi-alimin uzunmüddətli səmərəli fəaliyyətinə böyük diqqət göstərdiyini vurğulayıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəf akademik Xoşbəxt Yusifzadənin əmək fəaliyyətinin Azərbaycan neftçiləri üçün nümunə olduğunu bildirib, görkəmli neftçi-alimin dərin elmi biliyi və zəngin təcrübəsinin bundan sonra da ölkəmizdə neft-qaz sənayesinin və bu sahədə insan kapitalının inkişafına töhfə verəcəyini qeyd edib.

R.Nəcəf 2022-ci il dekabrın 7-də ölkə başçısının təşəbbüsü ilə "Akademik Xoşbəxt Yusifzadə" tankerinin istismara verilməsinin Prezident tərəfindən görkəmli alimə göstərilən diqqətin növbəti təzahürü olduğunu ifadə edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aero-kosmik Agentliyinin Elmi-Tədqiqat Aero-kosmik İnformatika İnstitutunun direktoru professor Elçin İsgəndərzadə dünya elminin inkişafına verdiyi töhfələrə görə Xoşbəxt Yusifzadənin Türk Dün-yası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Türk Dün-yasında İlin Adanı" mükafatı və "Avropa Korifey" ordeni ilə təltif edildiyini bildirib, mükafat və ordeni SOCAR-ın birinci vitse-prezidentinə təqdim edib.

Sonda çıxış edən SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə doğum günü münasibətilə təşkil olunan tədbir və səmimi təbriklərə görə başda iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cəbraylov olmaqla, bütün kollektiva öz dərin minnətdarlığını bildirib.

Akademik Xoşbəxt Yusifzadə xalqımızın Ümmümilli Lideri Heydər Əliyev, möhtərəm Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Xanım Əliyeva tərəfindən ona göstərilən yüksək etimadı, xüsusi diqqət və qayğıni hər zaman hiss etdiyini vurğulayıb.

## Müavinət və təqaüdlər üzrə ödənilən illik vəsaitdə son beş ildə beş dəfədən çox artım baş verib

Prezident İlham Əliyev siyasətinin ana xəttini əhalinin rifahının təminatı təşkil edir və bunun nəticəsidir ki, ölkəmizdə sosial islahatlar ardıcıl xarakter alıb. Son beş ildə Azərbaycanda artıq dördüncü olmaqla, 1,9 milyon insanın rifahına dəstəkməqsədli yeni sosial islahat paketi icra olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a verilən məlumatına görə, bu fikir nazirlikdə keçirilən kollegiya iclasında vurğulanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin imzaladığı yeni fərman və sərəncamlarla ölkəmizdə reallaşdırılan növbəti sosial islahatlar Azərbaycan dövlətinin sosial dövlət olduğunu və dünya üçün indiki böhranlı vəziyyətdə də öz vətəndaşlarının rifahına dəstək istiqamətində mühüm addımlar atdığına bir daha təsdiq edir.

Ölkəmizin zəfərlə başa vurduğu Vətən müharibəsindən sonra Qarabağın və Şərqi Zəngəzürün bərpası, qalib ordumuzun daha da qüdrətlənməsi üçün bütün imkanların səfərbər edildiyi dövrdə də dövlət başçısı tərəfindən sosial sahəyə xüsusi diqqət ayrılaraq əməkhaqqı və digər sosial ödənişlərin növbəti artımları təmin olunur.

Nazir 2018-2022-ci illərdə 4 milyon insanı əhatə edən 3 islahat paketi üzrə əlavə ola-



raq illik 6 milyard manat, hazırkı yeni sosial islahat paketi üçün də illik olaraq daha 750 milyon manat əlavə vəsait ayrıldığını deyib. Əvvəlki sosial islahatlar kimi, bu yeni sosial islahatların da əhatəliyi ilə seçildiyini, ən həssas əhali qruplarından olan insanlara yönələn sosial ödənişlərin, o cümlədən 810 min insanın müavinət və təqaüdlərinin növbəti dəfə artırıldığını bildirib.

Qeyd olunub ki, hər bir sosial islahat mərhələsində həmin qrupların sosial müdafiəsi, onlara ünvanlanan müavinət və təqaüdlərin artırılması, həmçinin bu sosial ödəniş növlərinin əhatə dairəsinin genişləndirilməsi, yeni sosial ödəniş növlərinin təsis olunması ön planda olur. 2018-ci ilə müqayisə etdikdə də sosial müavinət və təqaüdlər üçün ayrılan illik vəsait o zaman 300 milyon manat idisə, artıq həmin məbləğ 1,5 milyard manatı ötür ki, bu da həmin istiqamətə ayrılan vəsaitlərdə 5 dəfədən çox artım deməkdir.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üzrə xərcləri də əvvəlki ilə nisbətən 410 milyon manat artaraq 5 milyard 252 milyon manat təşkil edib. Eləcə də pensiya üzrə ödənişlərə ötən il 2021-ci ilə nisbətən 361 milyon manat çox olmaqla 4 milyard 948 milyon manat yönəldilib.

Aktiv məşğulluq proqramları vasitəsilə sosial rifahə dəstək tədbirləri davam edir. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən il 40 min nəfər işlə təmin edilib, 16,1 min nəfər özünü-məşğulluq proqramına cəlb olunub. Cari ildə də özünü-məşğulluq proqramını, eləcə də peşə hazırlığı və peşəyönümlü tədbirlərinin daha da genişləndirilməsi əsas hədəflər sırasındadır.

İclasda sosial müdafiə və aktiv məşğulluq, ödənişli ictimai işlər proqramlarının icrası, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti və s. sahələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

## Körpədən pensiyaçıya, tələbədən aliməcən...

Ölkədə yaşından və işindən asılı olmayaraq heç kim Prezidentin növbəti sosial paketində kənar qalmayıb

Əvvəli 1-ci sahə.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyilənləri fakt və rəqəmlərlə aydın şərh edib: "Hazırkı paket son beş ildə həyata keçirilən dördüncü sosial islahat paketidir. Bundan qabaq əvvəlki üç sosial islahat paketi ümumilikdə 40 faizi əhatə edib. Bu məqsədlə 6 milyard manatdan çox vəsait ayrılışdı və onların hər birində ilk növbədə əməkhaqqı sistemi önə çəkildi. Birinci növbədə vətəndaşların məşğulluğu, aşağı əməkhaqqının artırılması, aşağı əməkhaqqı alanlara əlavə dəstək verilməsi yolunu tuturuq. İkinci seqment hər zaman pensiyaçılar və onların pensiyalarının artırılmasıdır. Əgər rəqəmlərə nəzər salsaq, 2018-ci ildə minimum əməkhaqqı Azərbaycanda 130 manat idi, bu gün artıq 345 manatdır. Minimum pensiya Azərbaycanda 110 manat idi, artıq 280 manata çatıb. Bunun üzərindən orta aylıq əməkhaqqının və orta pensiyaya da nəzər saldıqda çox ciddi şəkildə artımlar görürük. Bununla yanaşı, pensiya almayan, amma sosial cəhətdən həssas olan böyük bir qism var: əlilliyi olan və müavinətlər alanlar, müxtəlif növ Prezident təqaüdü alanlar, şəhid ailələri, çoxuşaqlı ailələr, tələbələr və digər seqmentlər. Bu böyük qism də məhz bu sosial paketlərdə hər zaman əhatə olunub".

Sosial müavinət və sosial təqaüdlərlə bağlı bəzi rəqəmləri xatırladaq.

Əgər 2018-ci ildə bu sahəyə ildə 3 milyon manat yönəldilsə, artıq cari ildən bu məbləğ 1 milyard 500 mindən artıqdır, təqribən beş dəfəlik bir artım olacaq. Bu, cəmi 4-5 il ərzində əldə olunan nailiyyətdir. 810 min nəfəri əhatə edən bu paket məhz həssas təbəqədən olanların rifahının yaxşılaşdırılmasına yönəldilib.

Ünvanlı sosial yardım proqramının həyata keçirilməsi davam edir. Proqram çərçivəsində cari ildə hər ailəyə düşən dəstəyin orta hesabla 260 manat olacağı gözlənilir. Bu, azəminatlı ailələr üçün ciddi dəstəkdir və bundan 60 mindən çox ailə yararlanır.

Bu gün ölkəmizdə 1 milyon 100 mindən çox vətəndaş aylıq əsasla pensiya alır. Ötən il yaşa görə pensiyalar orta hesabla 12 faiz artıb və 400 manata çatıb. Eyni zamanda ümumi orta pensiyanın da məbləği 12 faiz artaraq 372 manat olub. Əlilliyə görə də pensiyaların məbləği artıb. Üç-dörd il öncəyə nəzər salsaq, orta pensiyanın məbləği 220 manat idi, hazırda isə 400 manat çatıb. Bu, yanvarın 1-nə olan rəqəmdir. Cari il ərzində daha ciddi artım olacaq, çünki yanvarın 1-dən etibarən həm minimum pensiya artıb, həm də ötən ilin orta əməkhaqqı rəqəmləri təsdiq olunduqdan sonra pensiyaların indeksasiyası həyata keçiriləcək.

"Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla artıq yanvarın 1-dən etibarən bir sıra dövlət sektor-

larında çalışan vətəndaşlarımızın əməkhaqları, eləcə də sosial müavinət və təqaüdlərin artımı reallaşdı. Yanvarın 1-dən etibarən dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarında artımlar qeydə alınacaq. Onların əməkhaqları 15 faiz artacaq. Eyni zamanda sosial müavinətlərin də artırılması reallaşdı".

Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramovun sözləridir. Deputat deyib: "Burada şəhid ailələrinə verilən ödənişin məbləğinin, eyni zamanda illik qrupları üzrə müavinətlərin artırılması, xüsusən birinci qrup üzrə artımlar həm də yaşayış minimumu nəzərə alınmaqla həyata keçirildi. O cümlədən digər istiqamətlərdə təqaüdlərin, Prezident təqaüdüünün artırılması, doktorantura, magistratura, bakalavriatda oxuyan vətəndaşların təqaüdlərində artımlar oldu. Praktiki olaraq bütün bu artımlar son fərman və sərəncamların geniş şəkildə fərqli sektorları əhatə etdiyindən xəbər verir. Xüsusən həssas qruplarda daha yüksək artımlar müşahidə olunur. Məqsəd təbii ki, həmin vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə nail olmaqdır ibarətdir".

V.Bayramovun sözlərinə görə, artımlar artıq 2023-cü ildə bu istiqamətdə daha çox vəsaitin ayrılmasına imkan verəcək. Bütövlükdə 2023-cü ilin dövlət büdcəsindən sosial sferaya 15,2 milyard manat vəsait ayrılacaq. Bu,

büdcə xərclərinin 46 faizi deməkdir və təbii ki, müstəqillik dövründə ən böyük sosial ayrımlardır.

Milli Məclisin deputatı Vüqar İskəndərov da vurğulayıb ki, 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması, bir sıra kateqoriyalara, o cümlədən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və başqalarına yönələn sosial ödənişlərin artırılması təmin edilir: "Bu fakt Azərbaycan dövlətinin, şəxssən Prezident İlham Əliyevin vətəndaşların sosial rifah halının gücləndirilməsini, o cümlədən yuxarıda sadalanan kateqoriyadan olanların daim diqqətə saxlanmasını bir nömrəli vəzifə kimi öndə tutduğunu növbəti bariz nümunəsidir".

Qeyd edək ki, şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü 600 manata çatdırılıb. Sosial paket tələbləri də əhatə edib. 150 minə yaxın tələbənin təqaüdləri orta hesabla 10 faiz artırılıb. Uşağın doğulması və dəfnə görə müavinətlərdə də artım olub. Bütün təqaüd və müavinətlərin nə qədər artırdığını sadalamaq fikrində deyilik. Onlar sözügedən son dövrdə öz əksini aydın şəkildə tapıb və hər birimizin həyatında, dolanışığında müsbət təsirinə gətirəcək. Belə ki, bütün sosial paket dövrünü çağırışlarına uyğun şəkildə tərtib olunub.

Flora SADIQLI,  
"Azərbaycan"



## Prezidentin köməkçisi "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov ikinci "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fəroh Əliyeva, gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Forhad Hacıyev də iştirak ediblər.

İlk öncə qaliblərlə tanış olan Şahmar Mövsümov qalib



lə milli inkişaf prioritetlərindən və insan kapitalının əhəmiyyətindən bəhs edərək "Yüksəliş" müsabiqəsinin bu istiqamətdə xüsusi rol oynadığını vurğulayıb. Daha sonra Şahmar Mövsümov Azərbaycanın inkişafı naminə görüləcək işlər üzrə qaliblərin təkliflərini qəbul edib və onların suallarını cavablandırdı.

Əlavə olaraq, Şahmar Mövsümov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə şəxsi idarəçilik təcrübəsi əsasında

təvsiyələrini paylaşıb. Prezidentin köməkçisi növbəti görüşlərdə müzakirə edilməsi məqsədilə qaliblərə araşdırma əsasında tapşırıq verib. Son olaraq, qaliblərə özü-nükişaf istiqamətində kitab təvsiyəsi edən Şahmar Mövsümov onlara daim araşdırmağın vacib bacarıq olduğunu bildirdi.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri,

"Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fəroh Əliyeva Şahmar Mövsümovla iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin məntəqəli təşkil ediləcəyini bildirdi.

Qeyd edək ki, üçüncü "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinin tarixləri və qeydiyyat prosesi barədə məlumat qısa zamanda ictimaiyyətə paylaşılacaq.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixində imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yadrlanmasını təmin etmək məqsədilə təsis olunub. 2023-cü ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən sərəncam işə ötürülən 20-sində imzalanıb.

## İqtisadi müstəqilliyin uğur formulu

Prezident İlham Əliyev 2023-cü ilin də Azərbaycan üçün düşərlə il olacağını vurğuladı

Əvvəli 1-ci sahə.

**Prezident Qərbi Azərbaycana qayıdışla bağlı fikirlərini açıqladı**

Dövlət başçısının müsahibəsində münasibət bildirdiyi məsələlərlə bağlı Milli Məclisin deputatı Sahib Aliyev qəzetimizə açıqlamasında dedi ki, Prezidentin müsahibəsi daha çox geosiyasi ağırlıqlı açıqlamalarla diqqət çəkdi: "Prezident ötən il təkcə ölkəmizdə və regionda baş verənləri dəyərləndirmədi, həm də global təhdid və çağırışlara münasibətdə öz fikirlərini ortaya qoydu".

Deputatın sözlərinə görə, birinci dəfə deyil ki, Azərbaycan Prezidentindən Rusiya-Ukrayna savaşı sonrası dünya düzünün necə dəyişəcəyi ilə bağlı rəy öyrənilirdi. Amma ilk dəfə idi ki, dövlət başçısı açıq şəkildə BMT Təhlükəsizlik Şurasının tərkibinin dəyişdirilməsi mövzusunda, eyni zamanda BMT-də əsaslı islahatların aparılmasının vacibliyi ilə yanaşı, islahat dedikdə Azərbaycan konkret olaraq nəyi nəzərdə tutduğunu diqqətə çatdırdı: "Haqlı olaraq biz istəyirik ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında İslam Konfransı Təşkilatı təmsilçiləri, eləcə də Qoşulmama Hərəkatına sədrlik edən ölkələr də yer alsın. Bu, Fransa kimi ölkələrin üzvlükdən sui-istifadə edərək çirkin oməllərə əl atdığı bir dövrdə bizim üçün son dərəcə əhəmiyyətlidir".

Deputat hesab edir ki, Prezidentin bozi fikirlərinin hədəfi təkcə Ermənistan deyildi: "Dövlət başçısı dedi ki, biz artıq elə bir qüvvə yaratmışıq ki, bunlarla heşablamaq özünüqəsd kimi sayılmaldır. Bu sözlərin hədəfi kimi, mənə, Ermənistan hətta ikinci planda durdu. Müzəffər Ali Baş Komandanımızın başqa dövlətlərə yüz milyonlarla dollar dəyərində silah-sursat sata biləcək bir hərbi sənaye kompleksinin formalaşdırılması ilə bağlı açıqlaması da onu göstərir ki, Azərbaycan regionda davamlı sülhü təmin etmək üçün bütün hazırlıqları görür".

Deputatın fikrincə, indi Azərbaycan Ordusu hətta İkinci Qarabağ savaşıından əvvəlki dövrdə olduğundan həm komiyyətə daha üstündür. Sahib Aliyev həmçinin Qərbi Azərbaycana bağlı səs-ləndirilən fikirlərlə də münasibət bildirdi: "Sosial şəbəkələrdə Qərbi Azərbaycana qayıdışla bağlı bədbin mövqə bildirənlər az deyil. Həmin adamların bir çoxu Azərbaycanı gözü götürməyən özlərini tapşırıqlarını yerinə yetirən yaramazlar və onların təsiri altında olanlardır. Amma Ermənistanı kimlərin öz qanadları altına aldığını, yaxud ona çalışdıqlarını görüb də bizim öz dəğləmə yurdu-muza qayıdacağımızı mümkünsüz sayanlar da var. Ümid edirəm ki, onlar Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində Qərbi Azərbaycana qayıdışla bağlı açıqlamasından düzgün nəticə çıxaraçaqlar. Yeri gəlmişkən, İlham Əliyev həm də həlli mümkün və vaxtı yetişmiş məsələlərdən danışmağın önəmliyi vurğuladı. Bu da dövlət başçısının Ermənistan-dan deportasiya olunanların qayıdışını tam rəyləndirən bir daha ortaya qoyur". S.Aliyev deyir ki, Qərbi Azərbaycana qayıdışla bağlı dövlət başçımızın bu fikirlərini xalqa çağırış kimi də qiymətləndir-



mək olar: "Fikrimcə, Prezidentin müsahibəsində münasibət bildirdiyi məsələlərlə bağlı Milli Məclisin deputatı Sahib Aliyev qəzetimizə açıqlamasında dedi ki, Prezidentin müsahibəsi daha çox geosiyasi ağırlıqlı açıqlamalarla diqqət çəkdi: "Prezident ötən il təkcə ölkəmizdə və regionda baş verənləri dəyərləndirmədi, həm də global təhdid və çağırışlara münasibətdə öz fikirlərini ortaya qoydu".

Deputatın sözlərinə görə, birinci dəfə deyil ki, Azərbaycan Prezidentindən Rusiya-Ukrayna savaşı sonrası dünya düzünün necə dəyişəcəyi ilə bağlı rəy öyrənilirdi. Amma ilk dəfə idi ki, dövlət başçısı açıq şəkildə BMT Təhlükəsizlik Şurasının tərkibinin dəyişdirilməsi mövzusunda, eyni zamanda BMT-də əsaslı islahatların aparılmasının vacibliyi ilə yanaşı, islahat dedikdə Azərbaycan konkret olaraq nəyi nəzərdə tutduğunu diqqətə çatdırdı: "Haqlı olaraq biz istəyirik ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında İslam Konfransı Təşkilatı təmsilçiləri, eləcə də Qoşulmama Hərəkatına sədrlik edən ölkələr də yer alsın. Bu, Fransa kimi ölkələrin üzvlükdən sui-istifadə edərək çirkin oməllərə əl atdığı bir dövrdə bizim üçün son dərəcə əhəmiyyətlidir".

Deputat hesab edir ki, Prezidentin bozi fikirlərinin hədəfi təkcə Ermənistan deyildi: "Dövlət başçısı dedi ki, biz artıq elə bir qüvvə yaratmışıq ki, bunlarla heşablamaq özünüqəsd kimi sayılmaldır. Bu sözlərin hədəfi kimi, mənə, Ermənistan hətta ikinci planda durdu. Müzəffər Ali Baş Komandanımızın başqa dövlətlərə yüz milyonlarla dollar dəyərində silah-sursat sata biləcək bir hərbi sənaye kompleksinin formalaşdırılması ilə bağlı açıqlaması da onu göstərir ki, Azərbaycan regionda davamlı sülhü təmin etmək üçün bütün hazırlıqları görür".

Deputatın fikrincə, indi Azərbaycan Ordusu hətta İkinci Qarabağ savaşıından əvvəlki dövrdə olduğundan həm komiyyətə daha üstündür. Sahib Aliyev həmçinin Qərbi Azərbaycana bağlı səs-ləndirilən fikirlərlə də münasibət bildirdi: "Sosial şəbəkələrdə Qərbi Azərbaycana qayıdışla bağlı bədbin mövqə bildirənlər az deyil. Həmin adamların bir çoxu Azərbaycanı gözü götürməyən özlərini tapşırıqlarını yerinə yetirən yaramazlar və onların təsiri altında olanlardır. Amma Ermənistanı kimlərin öz qanadları altına aldığını, yaxud ona çalışdıqlarını görüb də bizim öz dəğləmə yurdu-muza qayıdacağımızı mümkünsüz sayanlar da var. Ümid edirəm ki, onlar Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində Qərbi Azərbaycana qayıdışla bağlı açıqlamasından düzgün nəticə çıxaraçaqlar. Yeri gəlmişkən, İlham Əliyev həm də həlli mümkün və vaxtı yetişmiş məsələlərdən danışmağın önəmliyi vurğuladı. Bu da dövlət başçısının Ermənistan-dan deportasiya olunanların qayıdışını tam rəyləndirən bir daha ortaya qoyur". S.Aliyev deyir ki, Qərbi Azərbaycana qayıdışla bağlı dövlət başçımızın bu fikirlərini xalqa çağırış kimi də qiymətləndir-

**Prezidentin müsahibəsi 2022-ci il üçün dəyərləndirmə oldu**

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirdi ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibə verərək çox mühüm məqamlara aydınlıq gətirib və ölkəmizin bundan sonrakı prioritetlərini nədən ibarət olduğunu səs-ləndirib. Bu müsahibə 2022-ci il üçün bir dəyərləndirmə oldu. Ölkə Prezidenti müxtəlif istiqamətlərdə səs-ləndirilən suallara cavab olaraq hər şeydən öncə bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra tarixi qələbəmizi siyasi müstəvidə də möhkəmləndirmişik.

Deputat bildirdi ki, keçmiş münasibət mövzusunda Azərbaycan haqlı mövqeyindən çıxış edərək notecisiz danışıqlara son verdi, hərbi yolla torpaqlarımızı işğaldan azad etdi: "Təbii ki, həmin dövrdə Azərbaycanı münasibətdə bir sıra ölkələrin, dairələrin əsaslı mövqələrini müşahidə etmək ikili standartlar siyasətinin bundan sonra da davam edə-cəyini göstərirdi. Azərbaycan Prezidentinin vurğuladığı kimi, biz zaman itirmədən hərbi qələbəmizi dünya ictimaiyyətinə qəbul etməyə istiqamətində təsiri addımlar atdıq".

Elşad Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Prezidentin də qeyd etdiyi kimi, hər zaman verdiyi sözlə əməl edir, bizimlə işbirliyi çərçivəsində olan hər bir layihə uğurla həyata keçirilir. Eyni zamanda Azərbaycan hərbi gücünü davamlı olaraq artırmaqla məşğuldur. Ölkə Prezidenti hərbi sənayenin inkişafına xüsusi diqqət yetirdiyini bildirdi. Bu da Azərbaycanın yeni istiqamətdə ixrac imkan-

**Zəngəzur dəhlizi Ermənistanın mövqeyindən asılı olmayaraq mütləq açılacaq**

Dövlət başçısının diqqət yetirdiyi mühüm məqamlardan biri də Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsidir. Prezident vurğuladı ki, Ermənistan yenə hardansa dəstək gözləyir, lakin Azərbaycan təkcə bir il ərzində bu ölkənin təxribatlarına cavab olaraq onlara üç dəfə təsirli dars verib. Ermənistan dəstək olan Fransanın cəhdləri fiasko-ya uğrayıb.

E.Mirbəşiroğlu bildirdi ki, Prezidentin müsahibə zamanında bir çox məqamlara toxunub və bunları təhlil etməyə zaman gərkəkdir: "Cənab Prezident bir daha vurğuladı ki, Zəngəzur dəhlizi Ermənistanın mövqeyindən asılı olmayaraq mütləq açılacaq. Bu həm də elektrik enerjisinin ötürülməyi bir dəhliz olacaq. Prezidentin söylədikləri dəhlizin açılacağı ilə bağlı ümidləri daha da artırır: "Dövlət başçısı bir məqamı da xüsusi qeyd etdi. Biz heç vaxt reallaşdırılması mümkün olmayan məsələlərdə düşünürük. Bu monada Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycan təsiri addımlar atmaq imkanındadır və dövlət başçısı bu hədəfimizə də çatacağımızı əminliyi bildirdi".

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"

## Zakir HƏSƏNOV: "Heydər Əliyev İli" çərçivəsində keçiriləcək silsilə tədbirlər şəxsi heyətin döyüş ruhunu daha da yüksəldəcək

**Yanvarın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.**

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə nazir müavirləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də video-bağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bərdəqiqətlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yerli televiziya kanallarına son müsahibəsi zamanı ordunun xidməti-döyüş fəaliyyətinin, eləcə də aparılan hərbi islahatların yüksək qiymətləndirildiyini vurğulayan nazir, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.



Sonra Azərbaycan-Ermənistan şerti sərbəhdində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki əməliyyat şəraiti geniş təhlil edilib.

General-polkovnik Z.Həsənov bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və baş verəcək istənilən təxribatın qarşısının alınmasına hər an hazır olumasına barədə konkret tapşırıqlar verib.

Silahlanmada olan yeni silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi, onların düzgün istismarı

və effektiv tətbiqi məqsədilə mütəxəssis hazırlığna xüsusi diqqət yetirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan Ordusunda peşəkar kadr heyətinin hazırlanması məqsədilə təhsil sahəsində aparılan islahatlar geniş müzakirə edilib. Bu istiqamətdə görülən işlərin intensivliyinin artırılması ilə bağlı aidiyyəti şəxslərə konkret tapşırıqlar verilib.

Qış tədris dövründə döyüş hazırlığının xüsusiyyətlərini müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri qış aylarında, xüsusilə də dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinin, o cümlədən təminat yollarının və rabitə-kommunikasiya xətlərinin daim işlək vəziyyətdə saxlanılmasının vacibliyini qeyd edib.

Azad edilmiş ərazilərin mina və partlamış döyüş sursatlarından təmizlənməsi məqsədilə görülən mühəndis tədbirlərinin 2023-cü ildə də planıya uyğun olaraq müəyyən edilmiş istiqamətlər üzrə davam etdirilməsi tapşırıqlı.

2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən orduda keçiriləcək silsilə tədbirlər şəxsi heyətin döyüş ruhunun daha da yüksəlməsində mühüm rol oynayacağını bildiren nazir ideoloji iş və mənəvi-psixoloji təminat istiqamətində fəaliyyətlərini yüksək keyfiyyətdə həyata keçirmələri barədə müvafiq vəzifəli şəxslərə göstərişlər verilib.

Gündünlük fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, hərbi qulluqlara, xüsusilə xidmətə yeni qəbul edilən gənc oşğərlərə diqqət və qayğı ilə yanaşılması, onların mövsümi xəstəliklərdən qorunması məqsədilə aparılan tibbi-profilaktik tədbirlərə nəzarətin daha da gücləndirilməsi tapşırıqlı.

Sonda qoşun xidmətinin təşkili, eləcə də hərbi qulluqların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

## Yeni qanun partiyalararası sağlam rəqabəti gücləndirəcək

**Prezident İlham Əliyev bir neçə gün əvvəl "Siyasi partiyalar haqqında" qanunu təsdiq edib. Yeni qanunda beynəlxalq təcrübə, eləcə də mövcud ictimai-siyasi münasibətlər nəzərə alınıb. Bu qanun siyasi partiyaların fəaliyyətini stimullaşdıracaq və onların ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakını təmin edəcək.**

Mövzu ilə bağlı siyasi partiya rəhbərlərinin fikirlərini öyrəndik.

**Peşəkar siyasi fəaliyyət trendə çevriləcək**

Milli Həmrəylik Partiyasının sədri Əlişahib Hüseynov qeyd edib ki, "Siyasi partiyalar haqqında" yeni qanunun təsdiqlənməsi ilə potensialına və tərəfdaşlarının dəstəyinə güvənən partiyaların hər biri üçün yeni dövr başlayır və yeni imkanlar açılır: "Bu qanun partiyaların fəaliyyətində və bütövlükdə ölkəmizin siyasi mühitində ciddi canlanma və hərəkətlənmə yaradacaq. Çünki onun mahiyyəti bunu tələb edir. Başqa sözlə desək, bu qanunun əsas məqsədi partiyaların normal fəaliyyəti üçün bərabər şərtlər və şərait yaratmaqdır, partiyaların passivliyini aradan qaldırmaq və rəqabət qabiliyyətini artırmaqdır. Yeni əvvəlki qanundan fərqli olaraq yeni qanun partiyalar üçün mövcudluq qanunu yox, rəqabət qanunudur".

Partiya sədri deyir ki, əvvəlki qanun partiyaların yalnız siyasi subyekti kimi formal mövcudluğuna xidmət edirdi:

"Bəzi partiyalar, sadəcə olaraq, bir səddən və bir neçə yaxın qohumundan, dostundan ibarət olurdu. Köhnə qanun bu cür subyektiv halların qarşısını ala bilmirdi və partiyaları aktiv olmağa təhrik edə bilmirdi. Ancaq yeni qanundakı mexanizmlər və qaydalar qohum-qardaşdan ibarət üç-beş nəfərlik "partiya"ların mövcudluq praktikasını aradan qaldırır və partiyaların ciddi strukturlaşmaya, geniş təşkilatlanmaya yönəldirir".

Ə.Hüseynovun sözlərinə görə, bundan sonra partiyalar arasında siyasi cəhətdən fəal olan hər bir vətəndaş öz sıralarına cəlb etmək uğrunda, sözün əsl mənasında, ciddi yarış gədcək: "Nəzərə almaq lazımdır ki, "Siyasi partiyalar haqqında" qanunun 6.1-ci maddəsinin tələbinə uyğun olaraq hər bir partiyanın dövlət qeydiyyatına alınması üçün azı 5 min nəfər üzvünün olması şərtidir. Bu kimi şərtlər həm partiyaların fəallaşmasına səbəb olacaq, həm də vətəndaşların siyasətləşməsinə stimullaşdıracaq. Vətəndaşların normal fəaliyyəti üçün bərabər şərtlər və şərait yaratmaqdır, partiyaların passivliyini aradan qaldırmaq və rəqabət qabiliyyətini artırmaqdır. Yeni əvvəlki qanundan fərqli olaraq yeni qanun partiyalar üçün mövcudluq qanunu yox, rəqabət qanunudur".

Partiya sədri deyir ki, əvvəlki qanun partiyaların yalnız siyasi subyekti kimi formal mövcudluğuna xidmət edirdi:

"Bəzi partiyalar, sadəcə olaraq, bir səddən və bir neçə yaxın qohumundan, dostundan ibarət olurdu. Köhnə qanun bu cür subyektiv halların qarşısını ala bilmirdi və partiyaları aktiv olmağa təhrik edə bilmirdi. Ancaq yeni qanundakı mexanizmlər və qaydalar qohum-qardaşdan ibarət üç-beş nəfərlik "partiya"ların mövcudluq praktikasını aradan qaldırır və partiyaların ciddi strukturlaşmaya, geniş təşkilatlanmaya yönəldirir".

Ə.Hüseynov onu da vurğulayıb ki, yeni qanunla bağlı heç də hər kəs pozitiv düşünmür: "Lakin bu da həqiqətdir ki, heç bir ölkənin qanunvericilik sistemində ideal qanun yoxdur. Ümumiyyətlə, ideal qanun anlayışının özü belə absurdur. İstənilən qanunda hansısa çatış-



düşməmək üçün bir tərəfdən, öz partiya üzvlərinin sayı ilə mütəmədi maraqlanmalı, digər tərəfdən isə, partiyalarının məqsəd və məramlarının, sosial-siyasi tələblərinin, çağırış və sularlarının cəlb edildiyini artırmaq istiqamətində səylərini genişləndirməlidirlər. Qeyd etdiyim bu və ya digər məqamlar partiyaların rəqabətə davamlılığını, peşəkarlığını, mübarizə qabiliyyətini də stimullaşdıracaq. Nəticədə partiyaların institutlaşması müşahidə ediləcək. Ümid edirəm bundan sonra ölkədə peşəkar siyasi fəaliyyətlə məşğul olmaq, sözün yaxşı mənasında, dəbə, trendə çevriləcək. Xüsusən də gənclərimiz üçün öz siyasi ambisiyalarını realizə etmək imkanları artacaq".

Ə.Hüseynov onu da vurğulayıb ki, yeni qanunla bağlı heç də hər kəs pozitiv düşünmür: "Lakin bu da həqiqətdir ki, heç bir ölkənin qanunvericilik sistemində ideal qanun yoxdur. Ümumiyyətlə, ideal qanun anlayışının özü belə absurdur. İstənilən qanunda hansısa çatış-

"Bəzi partiyalar, sadəcə olaraq, bir səddən və bir neçə yaxın qohumundan, dostundan ibarət olurdu. Köhnə qanun bu cür subyektiv halların qarşısını ala bilmirdi və partiyaları aktiv olmağa təhrik edə bilmirdi. Ancaq yeni qanundakı mexanizmlər və qaydalar qohum-qardaşdan ibarət üç-beş nəfərlik "partiya"ların mövcudluq praktikasını aradan qaldırır və partiyaların ciddi strukturlaşmaya, geniş təşkilatlanmaya yönəldirir".

Ə.Hüseynov onu da vurğulayıb ki, yeni qanunla bağlı heç də hər kəs pozitiv düşünmür: "Lakin bu da həqiqətdir ki, heç bir ölkənin qanunvericilik sistemində ideal qanun yoxdur. Ümumiyyətlə, ideal qanun anlayışının özü belə absurdur. İstənilən qanunda hansısa çatış-

düşməmək üçün bir tərəfdən, öz partiya üzvlərinin sayı ilə mütəmədi maraqlanmalı, digər tərəfdən isə, partiyalarının məqsəd və məramlarının, sosial-siyasi tələblərinin, çağırış və sularlarının cəlb edildiyini artırmaq istiqamətində səylərini genişləndirməlidirlər. Qeyd etdiyim bu və ya digər məqamlar partiyaların rəqabətə davamlılığını, peşəkarlığını, mübarizə qabiliyyətini də stimullaşdıracaq. Nəticədə partiyaların institutlaşması müşahidə ediləcək. Ümid edirəm bundan sonra ölkədə peşəkar siyasi fəaliyyətlə məşğul olmaq, sözün yaxşı mənasında, dəbə, trendə çevriləcək. Xüsusən də gənclərimiz üçün öz siyasi ambisiyalarını realizə etmək imkanları artacaq".

Ə.Hüseynov onu da vurğulayıb ki, yeni qanunla bağlı heç də hər kəs pozitiv düşünmür: "Lakin bu da həqiqətdir ki, heç bir ölkənin qanunvericilik sistemində ideal qanun yoxdur. Ümumiyyətlə, ideal qanun anlayışının özü belə absurdur. İstənilən qanunda hansısa çatış-

"Bəzi partiyalar, sadəcə olaraq, bir səddən və bir neçə yaxın qohumundan, dostundan ibarət olurdu. Köhnə qanun bu cür subyektiv halların qarşısını ala bilmirdi və partiyaları aktiv olmağa təhrik edə bilmirdi. Ancaq yeni qanundakı mexanizmlər və qaydalar qohum-qardaşdan ibarət üç-beş nəfərlik "partiya"ların mövcudluq praktikasını aradan qaldırır və partiyaların ciddi strukturlaşmaya, geniş təşkilatlanmaya yönəldirir".

Ə.Hüseynov onu da vurğulayıb ki, yeni qanunla bağlı heç də hər kəs pozitiv düşünmür: "Lakin bu da həqiqətdir ki, heç bir ölkənin qanunvericilik sistemində ideal qanun yoxdur. Ümumiyyətlə, ideal qanun anlayışının özü belə absurdur. İstənilən qanunda hansısa çatış-

By qanun yeni siyasi konfiqurasiyaya töhfə verəcək

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev de-

yib ki, "Siyasi partiyalar haqqında" yeni qanun mövcud və yeni təsis ediləcək siyasi partiyalar üçün faydalı olacaq: "Qanun qəbul olunana qədər müəyyən müzakirələr gedib, müxtəlif təkliflər verilib, mübahisə doğuran bir sıra müddəalar layihədən çıxarılıb. Həmçinin qanunda beynəlxalq təcrübə nəzərə alınıb. Yeni artıq yeni realiaqlar var və siyasi partiyalar da işlərinə bu realiaqla uyğun qurtulmalıdır. İlk növbədə təşkilat və sənədləşmə işləri yenidən aparılmalı, partiyalara yeni üzvlər qəbul edilməlidir.

Qalan işlər isə partiyaların cari və perspektiv fəaliyyətini əhatə edir. Yeni əvvəllər həyata keçirilən işlər indi daha çox məsuliyyətlə davam etdirilməlidir".

Partiya sədri bildirdi ki, yeni qanunun təsdiqindən sonra siyasi partiyaların həm ölkənin siyasi sistemində, həm də bütövlükdə cəmiyyətdə rolunun artmasına hamılıqla çalışmaq lazımdır: "Bunun üçün əsas görülməli işlərdən biri də yeni nəslin gənclərimizin siyasi proseslərdə siyasi partiyalara cəlb olunmalarıdır. Düşünürəm ki, yeni qanunun qəbulundan sonra siyasi partiyalarda bu monada xeyli canlanmanın şahidi olacağıq. "Siyasi partiyalar haqqında" qanun ölkədə formalaşmaqda olan yeni siyasi konfiqurasiyaya töhfə verəcək".

Nəzrin QARDAŞXANOVA, "Azərbaycan"



# Vətəndaş cəmiyyəti nümayəndələri və ictimai fəallar ekoloji cinayətə və qanunsuz istismara etirazlarını davam etdirirlər

**"CNN Türk"ün müxbiri: "Laçın yolu ilə silahların və minaların daşınmasına dair sübutlar var"**

"Biz buraya gələndə nə ilə qarşılaşacağımızı dəqiq bilmirdik. İkinci Qarabağ müharibəsi sona çatdısa da, burada bəzi problemlər hələ də qalmaqdadır. Hazırda olduğumuz, Ermənistanla Qarabağı birləşdirən Laçın-Xankəndi yolunda azərbaycanlı gənclər, ekofəallar dünyaya ekoloji terrorun dayandırılması ilə bağlı mesajlar verirlər".

Bu fikirləri AZƏRTAC-a "CNN Türk" telekanalının müxbiri Ahmed Türkes söyləyib.

O qeyd edib ki, Qarabağda ekoloji fəlakət baş verir. Buna görə də talanan mədənlərə baxış keçirilməli, araşdırılmalı aparılmalıdır. Aksiya ərazisində asılan plakatların görüntülərindən burada vəziyyətin necə olacağı bəllidir. Bəs bu gənclər nə istəyirlər? Bizim görmədiyimiz o iki mədəndə nələr baş verir? Burada ekofəalların istəyi odur ki, suallarına cavab tapsınlar, tədqiqatçılar gedib mədənləri araşdırsınlar.

Ahmet Türkes, həmçinin deyib: "Ermənistan deyir ki, bura blokadadır. Bu iddia doğru deyil. Ərazidə olduğumuz müddətdə nəqliyyat vasitələrinin yoldan maneəsinə keçildiyinin şahidi olurduq".

O bildirib ki, aksiyacılarla söhbət zamanı burada Azərbaycan vətəndaşlarının əsas narahatlığının İkinci Qarabağ müharibəsindən sonra bu bölgədə 200-dən çox azərbaycanlının mina qurbanı olması ilə bağlı olduğunu öyrənmə. "Əşitdiyimizə görə, bu minaların istehsal ili müharibədən sonrakı dövrə təsadüf edir. Ona görə də Azərbaycan tərəfində Ermənistanın Laçın yolu ilə silah və minaların daşınmasına dair sübutlar var", - deyən jurnalist vurğulayıb.

Problemlərin aradan qaldırılması üçün Ermənistanla Azərbaycanın bir araya gəlib danışmalı olduğunu söyləyən jurnalist deyib: "Sülh istiqamətində vacib addımlar atılmalıdır. Bu, çox mühüm məsələdir. Çünki bu ərazilərdə diplomatlar susduqca, silahlar danışır. Əgər sülh istəyi varsa, tələblər razılaşdırılmalı və müzakirə edilməlidir. Ermənistan isə özünə bu sualı verməlidir. Mən nə istəyirəm? Problemlərin böyüməsini, yoxsa həll edilməsini?"

**Britaniyalı tədqiqatçı: "Qarabağdakı qanunsuz əməllər ətraf mühitə də mənfi təsirlərini göstərir"**

"Bu etiraz aksiyasının keçirilməsi normal haldır. Bu etirazlar münaqişələr olan yerlərdə bəzi siyasətçilərin və oligarxların qarışıqlıqdan istifadə edərək korrupsiya və oğurluq vasitəsilə qeyri-qanuni vəsait mənimsəmələrinin qarşısını almağa kömək edəcək. Belə münaqişələr təkcə sülh ölkədə deyil, dünyanın digər yerlərində də mövcuddur".

Bu fikirləri AZƏRTAC-a böyük britaniyalı tədqiqatçı Taras Kuzio söyləyib.

T.Kuzio qeyd edib ki, Qarabağda həyata keçirilən oğurluq və korrupsiya əməlləri ətraf mühitə də mənfi təsirlərini göstərir. Bu da sonu bilinməyən qanunsuzluğa və özbaşınalığa aparıb çıxara bilər.

"Ermənistan üçün proseslərdən çıxış yolu 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanata əməl etmək, buna uyğun olaraq sülh müqaviləsini imzalamağa razılaşmaq. Əgər qarşı tərəf bunu etsə, regionda münasibətlər normallaşa bilər", - deyən tədqiqatçı vurğulayıb.

Onun fikrincə, Ermənistan anlamalıdır ki, sülh müqaviləsinin imzalanması hər iki ölkənin ekoloji sistemində də müsbət təsir edəcək. Bu, eyni zamanda Azərbaycan və Ermənistan üçün faydalı olacaqdır.

## Həmrəyliyimizin ünvanına çevrilən Laçın yolu

Əvvəlki 1-ci sahə.

**İlham ƏLİYEV: "Onlar bizim fəxrimizdir"**

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində aksiya iştirakçıları alqışlayaraq deyib: "İlk növbədə o gənclərə "Eşq olsun!" demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz saxtalaşmış havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olduğunu bütün dünyaya göstərirlər".

Bu gün Laçın yolu milli həmrəyliyin yeni ünvanına çevrilib. Gənclərimizin, könüllülərimizin, fəallarımızın bu aksiyası ilk növbədə xalqımızın milli həmrəyliyinə təcəssümdür. Bir daha təsdiq olundu ki, Azərbaycan xalqı ümummilli məsələlər uğrunda dərhal səfərbər olur, vahid əməl uğrunda sarsılmaz həmrəylik nümayiş etdirir. Azərbaycan cəmiyyətinin fəalların etiraz aksiyasına göstərdiyi böyük dəstək də bu sırada xüsusi qeyd olunmalıdır.

Eyni zamanda bu aksiya Azərbaycanın haqlı mövqeyinin bir daha dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynadı. Qarabağdakı separatçılar və erməni lobbisi bu hadisədən ölkəmizin əleyhinə istifadə etməyə, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin guya humanitar fəlakətə üzələndiyini dünyaya göstərməyə çalışsalar da, niyyətlərinə çatmadılar. Başqa cür desək, beynəlxalq ictimaiyyətdən bu məsələdə dəstək ala bilmədilər.

**Paris riyakarlığı yerindəcə iflasa uğradıldı**

Aksiyanın ortaya qoyduğu ön böyük gerçəkliklərdən biri də Fransanın beynəlxalq münasibətlər sistemində qərəzli subyekti kimi qəbul edilməsi, Parisin özü haqqında düşündüyü siyasi hegemonluğun bu gün artıq sabun köpüyündən başqa bir şey olmadığını. Bəli, bu ölkənin bir vaxtlar dün-

yada malik olduğu siyasi çəkisindən artıq söhbət belə gedə bilməz. Saxta erməni iddialarının əsasında olan bu ölkənin Azərbaycan tərəfindən siyasi-diplomatik müstəvidə artıq məğlubiyyətlərə uğradılması tarixi həqiqətdir.

Vətən müharibəsi günlərindən maskası çıxarılan və Ermənistanın müdafiəsinə qalxan Fransa Laçın-Xankəndi yolundakı aksiyanı öz ermənipərəst xislətinə uyğun olaraq beynəlxalq ictimaiyyətə saxta iddialarla çatdırmağa cəhd göstərdi. Hələ buna qədər Azərbaycanla bağlı heç bir hüquqi və siyasi-diplomatik çərçivəyə sığmayan davranış nümayiş etdirərək, ölkəmiz üçün adi kağız parçası qədər belə əhəmiyyəti olmayan "sənədlər" qəbul edən Fransanın bu məsələdə də riyakar mövqeyə ortaya qoyacağı gözlənilən idi.

Amma düz deyiblər ki, sən saydığını say, gör fəlakət nə sayır. Azərbaycan bu məsələdə quyu qazmaq istəyən Fransa sonda həmin quyuya özü düşdü. Xatırladaq ki, Fransa və Ermənistan ötən ayın 20-21-də Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırmışdılar. Ardınca Fransa BMT TŞ-nin daimi üzvü və TŞ-nin sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlamışdı. Paris arxayınasına hesab edirdi ki, bu bəyanatı qəbul etdirəcək və növbəti addım kimi onu qətnəməyə çevirəcək.

Amma Azərbaycan onların niyyətlərini gözləndikdə qoydu. 10 gün davam edən müzakirələrdə

bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Ermənipərəst tərzdə yazılmış mətndə "Dağlıq Qarabağ" ifadəsi çıxarıldı. Həmçinin "humanitar yardım olarsa, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər" və "Azərbaycanın ərazi bütövlüyünə dəstək" kimi ifadələr daxil edildi. Bununla da Fransa'nın Azərbaycanı qarşı atmağa cəhd göstərdiyi riyakar addım elə yerindəcə dayandırıldı. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasi-diplomatik kurs Fransanın beynəlxalq münasibətlər sistemində növbəti dəfə məğlubiyyətə uğradaraq rüsvay etdi.

**Separatçıların birdəfəlik rədd olacağı gün uzaqda deyil**

Ötən bir ayda aksiyanın nəticəsi kimi başqa mühüm hadisələr də yaşandı. Əsas məqamlardan biri odur ki, separatçı rejim tərəfindən təbii sərvətlərin talanmasının qarşısı alınıb. O cümlədən Ermənistanın üçüncü ölkə vətəndaşlarının rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə gəlişinə də son qoyulub.

Qeyd edək ki, 10 noyabr üçtərəfli Bəyanatının ziddinə olaraq, indiyədək qanunsuz erməni silahlı dəstələri Qarabağ iqtisadi rayonundan çıxarılmayıb. Üstəlik, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri bu əraziyə silah-sursat daşım. Laçın ərazisində tapılan 2021-ci il Ermənistan istehsalı olan minalar da bunu təsdiq edir.

Bu baxımdan Laçın-Xankəndi yolundakı aksiya həm də Ermənistanın bu ərazilərə silah-sursat daşınmasının da qarşısını alıb. Beləliklə, Azərbaycan dövləti və xalqı hər bir şəraitdə özünün milli maraqlarını qətiyyətlə təmin edir. Bütün bunların nəticəsi kimi separatçı vətəndaşların, arıyınların Qarabağ iqtisadi rayonundan birdəfəlik rədd olacağı gün uzaqda deyil.

Rəşad CƏFƏRLİ,  
"Azərbaycan"

## Milli mübarizə yüksək əzmlə davam edir

Əvvəlki 1-ci sahə.

İctimaiyyət nümayəndələrimiz etiraz aksiyasını başlatdıqları ilk gündən qətiyyətlə bəyan edirlər ki, qanuni tələbləri yerinə yetirilənə qədər dinc aksiyalarını dayandırmayacaqlar.

**Haqlı etiraza beynəlxalq dəstək**

Ekofəallarımız ölkəmizin ərazilərində ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və müxəssislərinin yataqların ərazilərinə girişinə maneçilik törədilməsinə narazılıqlarını bildirirlər. Eləcə də həmin ərazilərdə qeyri-qanuni istismarın dayandırılmasını, Laçın-Xankəndi yolundan hərbi məqsədlərlə istifadəyə yol verməyəcəklərini bəyan edirlər. Digər bir məqsəd isə Ermənistanın ərazilərində törətdiyi ekoloji terroru dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Artıq ekofəallarımızın Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyasına beynəlxalq aləm də reaksiya verir, dəstəyini göstərir. Bununla bağlı Türk Dövlətləri Təşkilatının Katibliyi Azərbaycanın Qarabağ iqtisadi zonasında vətəndaş cəmiyyəti nümayəndələrinin dinc etirazlarına səbəb olan Ermənistan və cinayətkar elementlər tərəfindən təbii sərvətlərin qanunsuz istismarından ciddi narahatdır. Təşkilat ətraf mühitə ciddi zərər vuran, beynəlxalq hüququ pozan bu cür halları pisləyir.

Bəyanatda o da vurğulan ki, Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı və Ermənistan-



na daşınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının ölkəmizdə qanunsuz mövcudluğu və ərazilərimizdə minaların yerləşdirilməsi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələf gətirir. Bu cür hallar regionda sülh və sabitliyin əldə olunmasına xidmət etmir.

**Xarici jurnalistlər Laçın-Xankəndi yolunda etiraz aksiyasını izləyiblər**

Yanvarın 13-də xarici ölkələrin media nümayəndələri Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasını izləyiblər. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq keçirilən etiraz aksiyasını izləmək üçün Laçın-Xankəndi yoluna səfər edən Türkiyə, Rusiya, Bö-

yük Britaniya, İspaniya, İtaliya və Macarıstan olan KİV nümayəndələri ekofəallarımızdan müsahibələr alıblar.

Xüsusi bir məqama da diqqət çəkək ki, xarici jurnalistlər çəkilmiş aparan zaman Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin aksiya keçirilən ərazidən maneəsinə keçidini də müşahidə ediblər.

Bütün bunlar bir daha onu göstərir ki, Laçın-Xankəndi yolunda Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri haqq mübarizəsi aparır və öz ərazilərində pozulan hüquqlarını təmin etmək üçün dinc etiraz aksiyası keçirirlər. Həmçinin Ermənistanın Laçın-Xankəndi yolunda keçirilən aksiya nəticəsində bu yolun bağlanması, bölgədə humanitar fəlakət yaşanması kimi beynəlxalq aləmi çaşdıran yalanları da üzə çıxır.

Xarici jurnalistlərin də müşahidə etdiyi kimi, aksiya iştirakçıları tərəfindən bu yoldan mülki məşinlərin keçidində heç bir maneçilik törədilmir.

**Bizim tələblərimiz tam ədalətlidir**

Yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev də söylədi ki, Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır. "Bizim məqsədimiz blokada deyil. Qırımqızı Xaç necə

dəfə müaciət edibse, icazə verilib. Ona görə bu, sadəcə olaraq, növbəti anti-Azərbaycan şousudur, mən buna başqa ad verə bilmərəm. Ermənilər və onların havadarları hesab edirlər ki, bizə qarşı bundan istifadə etməklə nə isə əldə edə bilərlər. Heç nə əldə etməyəcəklər. Bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya ki, hansısa etirazçıları çıxışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq" - deyən Prezident İlham Əliyev bildirib.

Artıq "Qızılbulaq" və "Dəmirli" yataqlarında aparılan qanunsuz istismarın dayandırılmasına nail olunub. Eyni zamanda da Ermənistanın Laçın yolundan öz təyinatına uyğun olmayaraq hərbi məqsədlər üçün istiqamətə yol verilmir.

Laçın-Xankəndi yolunda keçirilən və Azərbaycan ictimaiyyətinin haqlı narazılığını göstərəcəsi olan bu dinc etiraz aksiyası tezliklə tələblərimizin hamısının yerinə yetirilməsi ilə nəticələndirəcək.

Yasaman MUSAYEVA,  
"Azərbaycan"

BQXX-nin və rus sülhməramlılarının avtomobillərinin Laçın-Xankəndi istiqamətinə maneəsinə keçidi təmin edilib



Ekofaksiya iştirakçıları yanvarın 14-də səhər Beynəlxalq Qırımqızı Xaç Komitəsinə (BQXX) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsinə keçidini şərait yaradıblar.

Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXX-yə məxsus dörd minik və bir yuli avtomobilinin aksiya ərazisindən sərbəst hərəkəti təmin olub.

Bu bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladığı və təminat avtomobillərini buraxmadığı ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.



Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsinə hərəkət edirlər.

Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 24 təminat-təchizat və minik avtomobili maneəsinə keçib.



Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsinə hərəkət edirlər.

Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus altı təminat-təchizat avtomobilinin aksiya ərazisindən maneəsinə keçidini şərait yaradıblar. Həmçinin bir təminat avtomobili də Xankəndi tərəfə keçid edib.



Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsinə hərəkət edirlər.

Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus dörd təminat və iki minik avtomobilinin aksiya ərazisindən maneəsinə keçidini şərait yaradıblar.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Şəhər Cəmiyyətinin müxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarını, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəksizliyi ucubandan monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

AZƏRTAC



## REGIONLAR

## Prezidentin xüsusi nümayəndəsi Cəbrayılın ictimaiyyət nümayəndələri ilə görüşü

Sərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmiş Vahid Hacıyev Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Cəbrayıl Rayon İcra Hakimiyyətində keçən görüşdə icra hakimiyyətinin rəhbərliyi, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi zəfərin önəmindən söz açan Vahid Hacıyev Prezidentin xüsusi nümayəndəliyinin missiyası, dövlət başçısı tərəfindən qarşıya qoyulan tapşırıqlar haqqında məlumat verib, hazırda Cəbrayıl rayonunda aparılan tikinti-quruculuq işlərindən, planlaşdırılan layihələrdən, tikiləcək kəndlərdən, infrastruktur layihələrindən haqqında ətraflı danışdı.

Sonda ziyalıların rayonun gələcək inkişafına dair fikirlərini Prezidentin xüsusi nümayəndəsi ilə bölüşüblər.

## Şamaxıda Vətən Müharibəsi Qəhrəmanı ilə görüş

Şamaxı Rayon İcra Hakimiyyətində Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəqif İsrayilovla görüş keçirilib.

Görüşdə rayon icra hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov 44 gün davam edən Vətən müharibəsində şəhərdəli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi qələbədə, müharibədə Vətənimizin igid oğullarının misilsiz qəhrəmanlıqlarından söhbət açdı. Hikmət Şikarov Prezident İlham Əliyev tərəfindən şühid ailələri və müharibə əlillərinə daim diqqət və qayğı göstərildiyini qeyd edib, müharibə iştirakçılarına yüksək ad verildiyini, orden və medallarla təltif edildiklərini bildirdi.

Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəqif İsrayilov əsgər və zabitorumuzun keçdiyi şəraitə diqqət və diqqət, xalqımızın vətənpərvərliyindən, Vətən müharibəsi dövründə ön və arxa cəbhədəki birlik və fədakarlığından ətraflı bəhs edib. O, Ali Baş Komandanın göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirdi.



## İndi də "ağıllı bağ"

Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən superintensiv meyvə bağı layihəsi həyata keçirilib. İnstitutun Zərdabi ETB-də 15 hektar sahədə salınmış "ağıllı bağ"da meyvəçiliyə aid bir sıra intellektual komponentlər tətbiq olunub.

Bağda telli təbiiyə, günəş və doludan qoruma sistemi var. Tellə təbiiyə sistemi becərməni asanlaşdırır, çətin balansını saxlayır, yatma və qırılma problemlərini aradan qaldırır. Günəş və doludan

qoruma örtük sistemi doludan qoruyan tor, tor bitirdiricilər və bağlayıcılarından ibarətdir. Günəş və doludan qoruma örtük sisteminin quraşdırılması işi əvvəlcədən görüldüyü kimi, meyvələri dolu, yağış və günəşin təsirinə qorunur. Həmin tor bitirdiricilər vasitəsi ilə tel və çərgələrin ortasındakı və zəif yerlərdə torun yüklənməsinin qarşısını alır ki, bu da onun küliyin təsirinə davamlıdır. Sürünürək çirəlməsinə mane olur. Doludan qoruma və kölgələmə sistemi ağacları günəş,

leysan yağışları və doludan qoruyur.

Bağ 3 nəfər tərəfindən idarə edilir. İstifadə üçün ayrıca günəş batareyaları ilə işləyən subartezian quyusu qazılıb. Quyunun suyu ilə bağı suvarılmasına aparılacaq. Torpaq, hava və meyvədə baş verən dəyişiklik xüsusi avtomatlaşdırılmış qaydada sistemə ötürüləcək.

Kənd təsərrüfatı sahəsi daim dinamik inkişafda olduğuna görə müasir texnologiyaların tətbiqini tələb edir və belə yeni texnologiyalardan biri də "ağıllı bağ" sistemidir. Bu sistem bağı torpaq-iqlim

şəraitini çoxsaylı məlumatlar əsasında analiz etməyə, optimal yetişdiriləcək bitkinin seçilməsinə, üzvi və mineral gübrələrin səmərəli verilməsinə, xəstəlik və zərərvericilərə qarşı profilaktik mübarizə tədbirlərinin aparılmasına və istehsalın iqtisadi cəhətdən səmərəliliyinin hesablanmasına imkan verir. "Ağıllı bağ" intellektual texniki sisteminin tətbiqi nəticəsində meyvə bağlarında məhsuldarlıq yarımbarı artacaq, məhsul itkisi 25 faizə qədər azalacaq.

Akif ƏLİYEV,  
"Azərbaycan"

## Odlu su bir arada

Azərbaycanın müxtəlif bölgələrində zəngin mineral tərkibli, müalicəvi əhəmiyyəti ilə seçilən çoxlu bulaqlar var. Onlardan biri də Bərdə rayonunun Zümürxan kəndindəki "yanar su"dur.

Bulaqdan su ilə bərabər, metan qazı da çıxdığından, alovlu suya yaxınlaşdıqda qaz məşəl kimi alovlanır. Tərkibi müxtəlif elementlərlə zəngin olan bu sudan yerli sakinlərin bir çox xəstəliyinin müalicəsində istifadə edilir.

"Yanar su" bulağını sahibkar kimi işlədən Famil Nəbiyev AZƏRTAC-a bildirib ki, ötən əsrin 50-ci illərində Bərdə rayonu ərazisində geoloji kəşfiyyat işləri aparılıb və qazılan quyuların bəzilərindən mineral tərkibli termal sular qaynamağa başlayıb. Zümürxan kəndindəki yerli sakinlərin "yanar su" adlandırdıqları bu bulaq da 1953-cü ildə qazılıb quyudan qaynar.

"1993-cü ildə bu ərazini abadlaşdırdıq, bulağın səfəli suyundan insanların faydalanması üçün şərait yaratdıq. Suyu analizə göndərdik. Məlum oldu ki, tərkibində bir sıra mineral elementlər var. Bu suyun elmi adı yodlu-bromlu sudur. Yayda da, qışda da suyun temperaturu 32 dərəcə olur. Əsəb, dəri, ginekoloji xəstəliklərdə, oynaq ağrılarındakı istifadə edilir. Bədənə səpkiləri 3 gündə aradan qaldırır. Yay mövsümündə insanlar bura gəlir, vanna qəbul edir, hovuzda çimirlər, bu sudan şəfa tapırlar. Su axmaz vəziyyətdə olanda tünd rəngli maz yaranır. Övçəllər bunun nə olduğunu bilmirdik. Sonra onu analizə göndərdik, məlum oldu ki, Naftalan məzidir".

Bərdə rayonu ərazisindəki mineral tərkibli termal sular bölgədə sağlamlıq turizminin inkişafı baxımından da əhəmiyyət kəsb edir. Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydoroğlu bildirib ki, qədim Bərdə əsasən tarixi abidələri ilə turistlərin diqqətini cəlb edir. Rayon ərazisindəki termal sular da Bərdədə sağlamlıq turizminin inkişafını şüurlandırır.



## Şəhidə həsr edilmiş kitabın təqdimatı olub



Ağdam Muğam Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Manya Səxavətqızın Azərbaycan Ordusunun zabiti, Qarabağ müharibəsi şəhidi Toğrul Məmmədovun xatirəsinə həsr olunan "Qeyrət təccüssümü" adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP rayon təşkilatının sədri Mansur Quliyev, qəhrəmanın ailə üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

"Azərbaycan Bayrağı" ordenli Əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun moderatörlüyü ilə keçirilən təqdimatda çıxış edən Vaqif Həsənov və digər natiqlər qəhrəmanın döyüş yolundan, cəbhənin Ağdam istiqamətində göstərdiyi qəhrəmanlıqlardan danışmışlar.

Sonda kitabın müəllifi çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirmişdir.

Lazım QULİYEV,  
"Azərbaycan"

## Regional Əlaqələndirmə Mərkəzinin ilk iclası Balakəndə keçirilib

Qəhvəyi mərmər bağıcağının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə "Qəhvəyi mərmər bağıcağına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında" Nazirlər Kabinetinin sərəncamı əsasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərlik etdiyi Regional Əlaqələndirmə Mərkəzinin ilk iclası Balakən rayonunda keçirilib.

İclasın keçirilməsində məqsəd müvafiq sərəncamla təsdiq olunan "Qəhvəyi mərmər bağıcağına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məsələləri müzakirə olunub və nəzərdə tutulan tədbirlərin koordinasiya icrasını təşkil etməyin vacib olduğu vurğulanıb. Qonşu ölkələrdə bitkiçilik təsərrüfatlarında məhsuldarlığı azaldaraq iqtisadiyata külli miqdarda ziyan vuran zərərvericinin Azərbaycanda yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlərin vaxtında görülməsinin zəruri olduğu önsə qeyd olub. Həmçinin iclasda vurğulanıb ki, müvafiq sərəncama uyğun olaraq, bitki və bitkiçilik məhsullarının, eləcə də meşə fondunun qəhvəyi

mərmər bağıcağından mühafizəsi və ona qarşı mübarizə tədbirləri Aqrar Xidmətlər Agentliyi və Meşələrin İnkişafı Xidməti tərəfindən həyata keçiriləcək. Aqrar Xidmətlər Agentliyi və Meşələrin İnkişafı Xidməti bitki mühafizəsi və zərərvericiyə qarşı mübarizə tədbirlərini operativ şəkildə həyata keçirilməsi məqsədilə tələbatı uyğun zəruri vasitələrin mərhələli şəkildə alınmasını da təmin edəcək. Eləcə də Aqrar Xidmətlər Agentliyi Dövlət Gömrük Komitəsi və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə gömrük-qaradəniz buraxılış məntəqələrində və yitmiş qatarlarında qəhvəyi mərmər bağıcağına qarşı mübarizə tədbirlərinin aparılmasını təşkil edəcək.

Regional Əlaqələndirmə Mərkəzinin nümayəndələri Mazımçay sərhədkeçid məntəqəsində noqlıyət vasitələrinin dezinfeksiya sahəsinə də baxış

keçirib, yaradılan infrastrukturla tanış olub və müvafiq göstərişlər veriblər.

Sonda aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Regional Əlaqələndirmə Mərkəzinin iclaslarının mütəmadi keçirilməsi qərarı alınıb.

Qeyd edək ki, Balakən rayonunda Regional Əlaqələndirmə Mərkəzinin Qorqarqahı yaradılıb. Qorqarqah daimi əsaslarla fəaliyyət göstərəcək və görülməli bütün tədbirlərin məlumatları qorqarqahın elektron bazasında yerləşdiriləcək. Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumları tərəfindən qəhvəyi mərmər bağıcağının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə əhali arasında maarifləndirmə tədbirləri də həyata keçirilir. Hazırda zərərvericinin yayıldığı ərazilərdə əhalinin maarifləndirilməsi üçün təbliğat-təşviqat işləri aparılıb, bukletlər paylanıb.

"Azərbaycan"

## Neftçala həm də rəssamlar yurdu

Rayonda peşəkar rəssamlıq məktəbi ötən əsrin 60-70-ci illərində formalaşmışdır

Həyat sübut edir ki, nə vaxtsa haradansa bir işin təməli möhkəm qoyulursa, o, heç vaxt itmir. Əksinə, münbit şəraitdə daha da inkişaf edir. Neftçalada rəssamlıq sənəti keçən əsrin 60-70-ci illərində təşəkkül tapmağa başlamışdır. İstedadlı fırça ustası Adil Hacıyevin rəsm əsərləri öncə rayon sakinlərinin, sonra isə respublikanın adlı-sanlı rəssamlarının diqqətini cəlb etmişdir. Çox keçməmişdir, onun yaratdığı əsərlər müxtəlif sərgilərdə nümayiş olunmuşdur.

Həmin illər Neftçala rayonuna rəhbərlik edən İbrahim Qurbanovun təşəbbüsü ilə Neftçala şəhərində özəməli bir mədəniyyət sarayı tikilmişdir. O vaxta kimi Xıllı qəsəbəsində fəaliyyət göstərən rəsm qalereyası bu saraya köçürülmüşdür. Neftçala Rəssamlıq Məktəbinin yaradıcısı Adil Hacıyev bu işə hamıdan çox sevinənlərdən biri kimi mədəniyyət sarayında dərək yaratmışdır. O, məktəbləri bir-bir gözəzək rəssamlığa həvəsi olan uşaqları ətrafına yığıb onlarla məşğələlər keçməyə başlamışdır. "Çəkilmə heç bir zəhmət yerdə qalmaz" deyiblər. Məhz Adil Hacıyevin təşəbbüsü, zəhməti sayəsində istedadlı gənclər üzə çıxmışdır. Xalq rəssamı, əsərləri dünya sərgilərində nümayiş etdirilən, sənətsevərlər tərəfindən rəğbətə qarşılanan Sakit Məmmədov, tanınmış rəssamlar Fikrət İbrahimov, Rəhim Ağayev məhz A.Hacıyevin məktəbini keçərək sənət zirvəsinə ucalmışlar.

Neftçala Dövlət Rəsm Qalereyasının direktoru Nigar Abdullayeva deyir ki, o özü də vaxtilə rayondakı rəsm dərəcəsinə gətirmişdir. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunmuş, ali təhsilini bitirib boya-baş çətdiyi Neftçalaya qayıtmışdır. 2007-ci ildən Neftçala Dövlət Rəsm Qalereyasının direktorudur.

Onun sözlərinə görə, A.Hacıyevin başladığı iş bu gün də davam edir. Nigar xanım bunu öyanı şəkildə göstərmək üçün bizi qalereyanın geniş zalına dəvət etdi. Yaşlı, orta və gənc nəsllə mənsub olan rəssamların əsərləri barədə məlumat verərək bildirdi ki, bu əsərlərin bütövlükdə ölkəmizin iqtisadi, mədəni həyatını, coğrafiyasını əks etdirdiyini görmək çətin deyil. Hə-

qiqətəndə, "Ulu Öndər Heydər Əliyevin Sosialist Əməyi Qəhrəmanı Nuruş Əliyevin sədr olduğu kolxozda pambıqçı qızlarla apardı. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunmuş, ali təhsilini bitirib boya-baş çətdiyi Neftçalaya qayıtmışdır. 2007-ci ildən Neftçala Dövlət Rəsm Qalereyasının direktorudur.

Hazırda rayon gənclərindən 2 nəfəri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, 2 nəfəri Azərbaycan Pedaqoji Universitetinin Təsviri incəsənət fakültəsində, 1 nəfəri Rəssamlıq Kollecinə, bütövlükdə 8 nəfər müxtəlif təhsil ocaqlarında rəssamlıq və heykəltarlıqla bağlı təhsil alır, sənətin sirlərini öyrənir.



Yeniyyət və gənclərin rəngkarlıq sənətinə olan həvəsinin artırılmasında sərgilərin rolu böyükdür. Elə ona görə də qalereyanın rəhbərliyi bu məsələni həmişə diqqətdə saxlayır. Bunun sayəsində təkcə 2022-ci ildə ra-

yon rəssamları 22 sərgidə iştirak etmişlər.

Bu gün Neftçala Dövlət Rəsm Qalereyasının əsas fondunda 96 əsər var. Onlardan 64-ü rəngkarlıq, 12-si qrafika, 17-si heykəltarlıq və 3-ü tətbiqi sənətə aiddir. Qale-

reyanın müvəqqəti fondunda isə müxtəlif janrlarda çəkilmiş 200-ə yaxın rəsm əsəri saxlanılır. Onlar fond üçün ayrılmış xüsusi otaqlarda mühafizə olunur.

Seyran CAVADOV,  
"Azərbaycan"





## Səfir Leyla Abdullayeva etimadnaməsini Fransa Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib.

AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Fransanın Azərbaycanla dost ölkə olduğunu bildi-



rən E.Makron deyib ki, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağındadır. Səfir Leyla Abdullayeva Azərbaycanın bölgədə sülhün bərqərar edilməsində ön maraqlı ölkə olduğunu və sülh gündəliyini təşviq etdiyini bildirib. Bu gündəliyin dəstəklənməsinin vacibliyinə toxunub. Görüşdə Azərbaycanla Fransa arasındakı münasibətlər və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

## Azərbaycan ombudsmanı Avropa Ombudsman İnstitutunun Baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Türkiyənin Ankara şəhərinə rəsmi səfəri çərçivəsində Avropa Ombudsman İnstitutunun Baş katibi Yozef Ziqel ilə görüşüb.

Ombudsman Aparatından AZƏRTAC-a bildirib ki, görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və gələcək prioritetlər barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Y.Ziqelə insan hüquq və azadlıqlarının daha səmərəli təmini, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilmiş işlər, təsisatda Uşaq hüquqlarının müdafiəsi, Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorlarının, İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin yaradılması haqqında məlumat verilib.



Ombudsman S.Əliyeva qeyd edib ki, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiyaya Qanununa əsasən Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi, saxlanma şəraiti və onlarla rəftar məsələlərinin araşdırılması, mövcud vəziyyətin daha da yaxşılaş-

dırılması məqsədilə ombudsman və onun Milli Preventiv Qrupu tərəfindən mütəmadi olaraq başçəkmlər həyata keçirilir. Bununla yanaşı, ombudsmanın məhkumların və onların ailə üzvlərinin müraciətləri üzrə ölkə Prezidentinə əfv təklifləri ilə müraciətləri, Əfv məsələləri komissiyasının iclaslarında fəal iştirakı barədə məlumatlar da diqqətə çatdırılıb.

Görüş zamanı Azərbaycan ombudsmanı Avropa Ombudsman İnstitutunun Baş katibinə Ermənistanın ölkəmizə qarşı törətdiyi çoxsaylı cinayətlər, postmüharibə dövründə sülhə təhdid yaradan təxribatlar haqqında da məlumat verib. S.Əliyeva beynəlxalq humanitar hüquq və insan hüquqlarının pozulması faktlarının araşdırılması ilə əlaqədar həyata keçirdiyi faktaraşdırıcı missiyalara da toxunaraq, bu mövzu ilə əlaqədar müharibə və postmüharibə dövründə yayımlanmış hesabat, bəyanat, müraciətlər toplusunu Y.Ziqelə təqdim edib.

Yekunda qarşılıqlı əməkdaşlıq dairəsinə ətrafında fikir mübadiləsi aparılıb.

## Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxşdir

COVID-19-a yoluxma halları az olsa da, mövsümi qripə üst-üstə düşməsi insanlar arasında çəşnliq yaradır

Dünya ölkələrinin qlobal səviyyədə mübarizə apardığı COVID-19-a yoluxma sayı yenidən artır. Ayı-ayrı ölkələrin koronavirusa yoluxma üzrə səhiyyə orqanları ümumilikdə yoluxanların sayının 670 milyona, ölənlərin sayının isə 7 milyona çatdığını bildirir.

Dünyada koronavirusa ən çox yoluxma və ölümlərin sayı ABŞ-də qeydə alınıb. İkinci yerdə yoluxma sayına görə Hindistan, ölümlərin sayına görə isə Braziliya qərarlaşıb. Sonrakı sıralarda Fransa, Almaniya, Yaponiya və Rusiyanın adlarını görə bilərik. İlk sıralarda Çin olmaması təəccüb doğursa da, mütəxəssislər bunun səbəbini hökumətin düzgün statistikanı paylaşmamasında görürlər.

### Epidemioloji vəziyyət həyəcan doğurur

İlk dəfə olaraq 2022-ci ilin noyabrında aşkar edilən koronavirusun yeni Kraken (XBB.1.5) alt növü hazırda dünyanın 30 ölkəsində dövr edir və bəzi regionlarda onun yayılması sürətlə artır. Ştaminin aşkarlandığı sonuncu ölkə Rusiyadır.

Kraken alt variantı barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus keçirdiyi brifinqdə bildirdi. O, ÜST-nin vəziyyəti izləyəcəyinə söz verib və 2023-cü ildə COVID-19 pandemiyasına son qoymağın mümkün olacağına ümid etdiyini ifadə edib.


T.Qebreyesus onu da bildirdi ki, COVID-19-la bağlı hazırkı epidemioloji vəziyyət həyəcan doğurur. Xüsusilə Şimal qütb regionlarında virusun sür-

rətlə ötürülməsi müşahidə olunur. Hətta bezi Avropa ölkələrində və ABŞ-nin şimal-şərqində XBB.1.5 artıq digər dövr edən alt variantları əvəzləyib. Buna görə də ÜST bu alt variantın yayılması sürətinə diqqət çəkərək vətəndaşları təbirlilə olmağa çağırıb.

### ÜST uzun məsafəli uçuşlarda maska taxmağı tövsiyə edir

COVID-19-un Omikron ştamının alt variantı olan Kraken (XBB.1.5) sürətlə yayılması ilə narahatlıq doğurur. Tərkibindəki mutasiyalar sayəsində orqanizmdə yayılaraq hüceyrələrə yapışır və sürətlə çoxalır. Mütəxəssislər bu virusun qripə bənzər simptomlarını olduğunu, peyvənd edilmiş xəstələrdə isə daha az yayıldığını bildirirlər. XBB.1.5-in əlamətləri yüksək horarət, titrətmə, öskürək, nəfəs almaqda çətinlik, baş, boğaz və özəl ağrıları, burun tıxanlığı, dad və ya qoxu itkisidir.

Tedros Qebreyesus Krakenin sürətlə yayılmasını nəzərə alaraq, diskriminasiyaya yol vermədən səyahət tədbirlərinin tətbiq edilməsini məsləhət görür: "ÜST bu variantı diqqətlə izləyir, riskləri qiymətləndirir və bu barədə məlumat verəcək. COVID-19, çox güman ki, bu il də müzakirə üçün əsas mövzu olaraq qalacaq, la-



kin mən inanıram və ümid edirəm ki, müvafiq söylərin olduğu təqdirdə bu il ictimai səhiyyə sahəsində fəvqəladə vəziyyətin rəsmən başa çatması ilə olacaq. Belə ki, dünya artıq klinik qayğının idarə olunması, peyvəndlər və müalicələr baxımından bir neçə il əvvəlkindən daha yaxşı yerdədir". Baş direktor onu da bildirib ki, dünyada bir çox aşağı və orta gəlirli ölkələrdə davamlı irəliləyiş qeydə alınsa da, bunlarla belə, test, müalicə və peyvəndlərlə çıxışda böyük bərabərsizlik hələ də davam edir: "Hər həftə təxminən 10 min insan COVID-19-dan ölürlər. Əsl rəqəm çox güman ki, daha yüksəkdir. Hazırda Çində vəziyyət daha ağır, ötürülmələr yüksəkdir. Hadisələrin və xəstəxanaya yerləşdirilmələrin artımını müzakirə etmək üçün Çin rəsmiləri ilə görüş keçiriləcək". Həmçinin ÜST koronavirus simptomu olan şəxslərin 10, virusu simptomuz keçirənlərin isə 5 günlük təcrid edilməsini tövsiyə edir.

B.Abdullayeva bildirir ki, Azərbaycanda COVID-19-un Omikron ştamının alt variantı olan Kraken (XBB.1.5) aşkarlanmayıb: "Bu fakt insanları tədbiri ölənd verməyə sövq etməməlidir. Vətəndaşlara çox adam toplaşan və qapalı məkanlardan uzaq durmağı məsləhət görürük. Bu, mümkün olmadıqda təqdirdə isə tibbi məskandan istifadə etsinlər, habelə gigiyena qaydalarına riayət etməyi unutmasınlar".

### Azərbaycanda XBB.1.5 aşkarlanmayıb

Kliniki Tibbi Mərkəzin Səhiyyənin təşkil və innova-

Ülkə XASPOLADOVA, "Azərbaycan"



## OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə abunə yazılış davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat  
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat  
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

### Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

## B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün "Daşınmaz əmlakın qiymətləndirilməsi" üzrə xidmətin satın alınmasına dair tender Satınalmalar komissiyasının 11 yanvar 2023-cü il tarixli qərarı ilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilmişdir.

Satınalmalar komissiyası

## ÜST-nin COVID-19 ilə bağlı yeni tövsiyələri: xəstəliyin simptomuz keçdiyi təqdirdə beş günlük təcrid

ÜST COVID-19-a yoluxma zamanı epidemioloji tədbirlərə bağlı yeni tövsiyələrini açıqlayıb. Ekspertlər xəstəliyin simptomuz olan xəstələrə ətrafdakılardan on gün müddətinə, xəstəliyin simptomuz keçdiyi təqdirdə isə beş gün müddətinə təcrid olunmağı tövsiyə edirlər. Təcridolunma müddəti ekspress-testin neqativ nəticəsinə görə azaldıla bilər.



yanın sosial-iqtisadi nəticələrini yumşaltmağa imkan verir.

"Biz hökumətləri və işəgötürənləri SARS-CoV-2 olan insanları dəstəkləməyə çağırıraq ki, onlar təcridolunmanın müddətini saxlaya və infeksiyanın ötürülməsi şanslarını azalda bilsinlər", - deyir ÜST-nin COVID-19-a reaksiya verilməsi üzrə proqramın aparıcı mütəxəssisi Canet Diaz qeyd edib.

ÜST həmçinin hamılə və süd verən qadınlar üçün nirmatrelvir-ritonavir (Paxlovid brendi kimi satılır) antivirus preparatından istifadəni genişləndirməyi tövsiyə edib. Nirmatrelvir-ritonavir ÜST tərəfindən ilk dəfə 2022-ci ilin aprel ayında töv-

siyə edilib. ÜST yüksək risk qrupuna aid olan pasiyentlərə, hətta COVID-19-u yüngül və ya orta formada keçirənlər belə, müalicə zamanı həmin preparatdan istifadə etməyi tövsiyə edir.

Eyni zamanda ÜST bir daha monoklonal anticimlərlə (sotrovimab, kasirvirimab/imdevimab) preparatların istifadə edilməsini məsləhət görülmədiyini vurğulayıb, çünki onların SARS-CoV-2-nin bu gün dövr edən variantlarına qarşı səmərəliliyi çox aşağıdır.

Bir gün öncə Cenevrədə keçirilən COVID-19-la bağlı mətbuat konfransında ÜST nümayəndəsi Mariya Van Kerkxove izah edib ki, virusun ötürülməsi insanlar arasında məsafə, havalandırma və eyni yerdə qalma müddəti kimi amillərdən asılıdır. Məhz buna görə ÜST insanları hələ də insanların həddindən çox olduğu və ya havalandırmanın zəif olduğu yerlərdə maska taxmağa çağırır.

"Vacib olan bir sıra digər amil də var, lakin maskalar siz bağlı yerdə olanda və məsafə saxlaya bilmədikdə tövsiyə etdiyimiz tədbirlərdən biridir", - deyir Van Kerkxove vurğulayıb.



«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

ALLAH RƏHMƏT ELƏSİN!  
Əhməd Əhmədov  
MÜBARİZ RƏCƏBOVUN  
vəfatından kədərliyini bildirir və mərhumun ailəsinə, yaxınlarına dərin hüznü başsağlığı verir.

BAŞ REDAKTOR <b>Bəxtiyar SADIQOV</b>	<b>Əlaqə telefonları:</b> Qəbul otağı - 539-68-71, Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 539-72-39, Məsul katib - 539-43-23, Məsul katib müavinləri - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotolüstrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühəsibathüq - 539-59-33	AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" Nəşriyyatı, IV mərtəbə	www.azerbaijan-news.az contact@azerbaijan-news.az az reklam@mail.ru	Qeydiyyat № 1 "Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir	Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır	Gündəlik rəsmi dövlət qəzeti Tiraj 4771 Sifariş 40 Qiyməti 40 qəpik
-----------------------------------------	-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	----------------------------------------------------------------------------------------------	---------------------------------------------------------------------------	------------------------------------------------------------------------------------------------------------------------------------------------	-----------------------------------------------------------------------------------------	------------------------------------------------------------------------------